

Musiqi

4

~~HAZİRH~~

DƏRSLİK



Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYIH



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

TƏXİH

LAYIH

OQTAY RƏCƏBOV
NAZİM KAZIMOV
OFELİYA İMANOVA

Ümumtəhsil
məktəblərinin **4**
Musiqi fənni üzrə DƏRSLİK
-cü sinfi üçün



Bu nəşrlə bağlı irad və təkliflərinizi
tahsil_az@yahoo.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!

LƏTİK

MÜNDƏRİCAT

I BÖLMƏ. AZƏRBAYCAN XALQ MUSIQİSİ

1. Azərbaycan xalq musiqisi janrları	6
2. Azərbaycan xalq mahnıları	8
3. Azərbaycan xalq rəqsləri	10
4. Azərbaycan xalq rəqsləri	12
5. Azərbaycan aşiq musiqisi	14
6. Azərbaycan aşiq musiqisi	16
7. Azərbaycan klassik muğamları	18
8-9. Zərbi-muğamlar	20

II BÖLMƏ. AZƏRBAYCAN VƏ DÜNYA XALQLARININ MUSIQİSİ

10. Niyazinin «Qaytağı» simfonik əsəri və «Ləzginka» ləzgi xalq rəqsi	24
11. Azərbaycan xalq musiqisi rus bəstəkarlarının yaradıcılığında	26
12. Azərbaycan bəstəkarlarının yaradıcılığında ərəb xalq musiqisi	28
13. Azərbaycan bəstəkarının yaradıcılığında Orta Asiya səhralarının təsviri	30
14. Azərbaycan bəstəkarı və Çin İadı	32
15-16. 6/8 metrik ölçüsü və Şərqi musiqisi	34

III BÖLMƏ. DÜNYA XALQLARININ MUSIQİSİ ARASINDA KEÇİLMƏZ SƏRHƏDLƏR YOXDUR

17. İohann Sebastian Bach və Azərbaycan muğamı «Bayatı-Şiraz»	36
18. Rus bəstəkarı Dmitri Kabalevski və yapon xalq mahnısı	38
19. Rus bəstəkarı Nikolay Rimski-Korsakov və Şərqi musiqisi	40
20. Mixail Qlinka və ispan musiqisi	42
21. Vals Avropa və Azərbaycan musiqisində	44
22. Marş Avropa və Azərbaycan musiqisində	46
23. Qara Qarayev və Afrika zəncilərinin musiqisi	48
24. Pyotr İlich Çaykovski və dünya xalqlarının musiqisi	50
25. Novruz bayramı və musiqi	52


IV BÖLMƏ. BƏSTƏKAR, İFAÇI, DİN'LƏYİCİ

26. Bəstəkar və musiqi	56
27. Bəstəkar və mahni	58
28. Bəstəkar və romans	59
29. Bəstəkar və operetta	60
30. Bəstəkar və opera	62
31. Bəstəkar və simfoniya	64
32. Bəstəkar və balet	66
33. Bəstəkar və xalq musiqisi	68
34. Keçilmiş mövzular üzrə təkrar	70

LAYIHƏ

I

bölmə



AZƏRBAYCAN
XALQ MUSIQISI

~~LEZAK İH~~

AZƏRBAYCAN XALQ MUSIQİSİ JANRLARI

Çox qədim tarixə malik Azərbaycan xalq musiqisi, əsasən, 4 janrdan ibarətdir.

Klassik müğamlar

Xalq mahnıları

**Azərbaycan
xalq musiqisi**

Xalq rəqsleri

Aşıq musiqisi



Xalqımız əslər boyu gözəl mahnılar yaradıb. Bu mahnılar xalq mahnısı adını alıb və sevilib. Xalq mahnıları əmək, mərasim, məişət və tarixi mövzuları əhatə edib. Onlar xalq musiqiçiləri – xanəndələr, xalq musiqi alətləri ifaçıları tərəfindən bəstələnib, el şənliklərində ifa olunub. Beləliklə, eldən-elə yayılıb və bu günümüze qədər gəlib çatıb.

Xalq tərəfindən yaradılan «Bağçada gül» əmək mahnısıdır. Bu mahnıda pambıq tarlasında işləyən pambıqqıların əməyi tərənnüm olunur.



Mahnı öyrənək

Bağçada GÜL
(Azərbaycan xalq mahnısı)

I

Şəfəq saçır gün bizə,
Bəh-bəh, nə gözəl olur!
Çıxaq tarlaya, düzə,
Bəh-bəh, nə gözəl olur!
Günəşli al səhərlə
Gəlin duraq üz-üzə.

Nəqərat:

Bağçalar gül açıq,
Bülbüllər dil açıq.
Yer geyir al-əlvən
Bəh-bəh, nə gözəl olur!



Azərbaycan xalq musiqisi



Mahnı dinləyək

LAYLA (Azərbaycan xalq mahnısı)

İlk dinlədiyimiz mahnı ana laylaşdır. Layla mətni bayatı şəklində olur. Bəzən eyni bir bayatı müxtəlif melodiyalar altında oxunur. Amma onların hamısı çox həzin və sevimli olur. Ən çox eşitdiyimiz «Layla»nın sözləri belədir:

Layla dedim, yatasan,
Qızılıgülə batasan.
Qızılıgülün içində,
Şirin yuxu tapasan.

II
Bütün ellər oyansın,
Bəh-bəh, nə gözəl olur!
Çöllər nura boyansın,
Bəh-bəh, nə gözəl olur!
«Ağ qızıl» tayaları
Buludlara dayansın.

Nəqərat:

III
Tarlalarda biz gərək,
Bəh-bəh, nə gözəl olur!
Pambıq dərək, gül dərək,
Bəh-bəh, nə gözəl olur!
Muğanın sərvətindən
Dost ellərə göndərək.

Nəqərat:

Musiqi lügəti

Layla — beşik nəgməsi
Janr — musiqi əsərinin növü



SUAL VƏ TAPŞIRIQLAR



1. Musiqidə janr nədir?
2. Bunlardan hansı xalq musiqisi janrı deyil?
a) xalq mahnısı b) aşiq musiqisi c) rep ɔ) klassik muğam
3. Teymur Elçinin «Analar və laylalar» əsəri əsasında çəkilən eyniadlı çizgi filminə baxın.
a) Cizgi filmində hansı canlılar balasına layla deyir?
b) Laylalarda anaların arzusu nədir?

YouTube üzərindən axtarış üçün açar sözlər: cizgi filmi, **analar və laylalar**.

LAYLA

AZƏRBAYCAN XALQ MAHNILARI

Azərbaycan xalq mahnılarının məzmunu çox zəngindir. Bu mahnılar xalq qəhrəmanlarına, vətənin flora və faunasına, şəhər və kəndlərinə həsr olunub. «Ninni», «Beşik başında», «Layla» kimi uşaq xalq mahnıları da var. II sinifdə onlardan birini – «Tutu nənəm» Azərbaycan xalq mahnısını öyrənmişik.

Mömina xatun türbəsi



Mahnı öyrənək

Naxçıvan Muxtar Respublikası

NAXÇIVAN

I
Mən səni vəsf edim bir canan kimi,
Sarılım boynuna mehriban kimi,
Göyündə ulduzlar sayısan kimi.

Nəqərat:
Ey könül mülkünən bəri
Naxçıvan, a gülüm,
Ellərin sevgili yarı Naxçıvan.

III
Səndə tarixlərin çox nişanı var,
Hər daşın köksündə ox nişanı var,
İndi nə xanı var, nə sultanı var.

Nəqərat:
Ey könül mülkünən bəri
Naxçıvan, a gülüm,
Ellərin sevgili yarı Naxçıvan.

II
Qoynuna gülüzlü şüx nigar gəlir,
Müjdə ver bülbüle, ilk bahar gəlir,
Qızlar bulağına nazlı yar gəlir.

Nəqərat:
Ey könül mülkünən bəri
Naxçıvan, a gülüm,
Ellərin sevgili yarı Naxçıvan.



İlandağ (Naxçıvan)

Azərbaycan xalq musiqisi

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Naxçıvan Büyük İpək Yolunun üzerinde yerləşir. El arasında ona «Şərqiñ qapısı» deyilir. Bu şəhər qədim tarixi abidələri ilə məşhurdur. Naxçıvanda «Bədamlı» və «Sirab» kimi mineral su yataqları var. Bu yataqlar Naxçıvanın milli sərvəti hesab edilir.



Mahnı öyrənək

PİYADA KOROĞLU (Azərbaycan xalq mahnısı)

I

Uca-uca dağlar başı,
Qarlı da olur, qarsız da olur.
Cəhd elə bir işdə tanın,
Sənli də olur, sənsiz də olur.

II

Koroğlunun atı gərək,
Atlı da olur, atsız da olur.
Bir ığidin zatı gərək,
Varlı da olur, varsız da olur.



«Piyada Koroğlu» Azərbaycan xalq mahnısını görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Quliyev nota köçürüb. Mahnı «Koroğlu» dastanının baş qəhrəmanı Koroğluya həsr olunub.

Mahnı cəld tempdə, 3/4 xanə ölçüsündədir. Aşıq musiqisinə çox yaxın olan «Piyada Koroğlu» mahnısında melizmin bir növü olan forşlaqlardan istifadə olunmuşdur.

Musiqi lügəti

Melizm – melodiyani gözəlləşdirən səs bəzəyidir.



SUAL VƏ TAPŞIRIQLAR



1. Ən çox sevdiyiniz xalq mahnısı hansıdır?
2. Aşağıdakı xalq mahnılarını məzmununa görə qruplaşdır:
 - a) «Qaladan qalaya» b) «Qurbanın ağ alması» c) «Piyada Koroğlu» ç) «Qaçaq Nəbi»
 - d) «Şuşanın dağları»

Xalq qəhrəmanlarına həsr olunub

Şəhər və kəndlərə həsr olunub

3. «Piyada Koroğlu» mahnısının məzmunu nədən ibarətdir?
4. Necə düşünürsünüz, nəyə görə xalq Koroğlu mahnı həsr edib?
5. Qəhrəmanlıq mövzusunda olan mahnılar haqqında şifahi təqdimat hazırlayıın.

AZƏRBAYCAN XALQ RƏQSLƏRİ



«Yallı» rəqsi

Azərbaycan xalq rəqsləri çox qədim tarixə malikdir. Onların kökü eramızdan əvvələ gedib çıxır. Xalqımıza məxsus olan qədim «Bilqamış» və «Dədə Qorqud» dastanlarında rəqslər haqqında məlumatlara rast gəlinir.

Azərbaycan rəqsləri quş uçuşunu xatırladır. Əvvəl bir neçə coşqun, sonra isə incə və zərif hərəkətlər ifa edilir.

Azərbaycan qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Keçmişdə Azərbaycan qadınları uzun ətəkli geyimdə gəzdikləri üçün qadın rəqslərində əsas hərəkətlər bədənin yuxarı hissələrinə – qollara verilir. Kişi rəqslərində isə, əksinə, ayaqların cəld hərəkətinə xüsusi diqqət yetirilir.





«UZUNDƏRƏ» RƏQSİNİN MELODİYASI

«Uzundərə» Azərbaycan xalq rəqsi Qarabağda, Ağdam rayonu yaxınlığında Uzundərə adlanan bir əraziyə həsr olunub. Dahi bəstəkar Üzeyir Hacıbəyli «Məşədi İbad» operettasında «Uzundərə» rəqsinin melodiyasını Məşədi İbadın mahnısında istifadə etmişdir. Xanə ölçüsü 6/8 olan «Uzundərə» rəqsinin melodiyası mülayim və zərifdir. Ümumiyyətlə, Azərbaycan xalq rəqslerinin əksəriyyətinin metrik ölçüsü 6/8-dır.

«Uzundərə» rəqsi ilə «Məşədi İbadın mahnısı» arasında oxşar və fərqli cəhətlər:

Fərqli	Oxşar	Fərqli
<p>«Uzundərə» rəqsi</p> <ul style="list-style-type: none"> 1. Azərbaycan xalq çalğı alətləri müşayiət edir. 2. Melodiya xalq çalğı alətləri vasitəsilə səsləndirilir. 3. Rəqs etmək üçündür. 	<p>M E L O D İ Y A</p>	<ul style="list-style-type: none"> 1. Simfonik orkestr müşayiət edir. 2. Melodiya vokal ifaçı vasitəsilə səsləndirilir. 3. Oxumaq üçündür. <p>«Məşədi İbadın mahnısı»</p>

Dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığında xalq rəqslerindən və mahnılarından geniş istifadə etmişdir. Onun «Məşədi İbad» operettasında «Rüstəm bəylə Məşədi İbadın dueti» «Darçını» Azərbaycan xalq rəqsinin melodiyası üzərində qurulub. Bu rəqsin şən və oyunaq xarakteri var, 6/8 xanə ölçüsünə malikdir.

Musiqi lüğəti

Operetta – musiqili səhnə əsəri

Duet – iki nəfərin ifası



SUAL VƏ TAPSIRIQLAR




1. «Uzundərə» rəqsi Azərbaycanın hansı bölgəsində yaranmışdır?
2. Üzeyir Hacıbəyli «Məşədi İbad» operettasında hansı rəqslerin melodiyasından istifadə edib?
 - a) «Uzundərə», «Darçını»
 - b) «Nəlbəki», «Mirzeyi»
 - c) «Qaytağı», «Tərəkəma»
3. «Uzundərə» xalq rəqsi və «Məşədi İbadın mahnısı»nın oxşar və fərqli cəhətləri hansılardır?
4. Oxşar melodiyalı «Uzundərə» rəqsi ilə «Məşədi İbadın mahnısı»nın müşayiət fərqi nədir?

AZƏRBAYCAN XALQ RƏQSLƏRİ

Azərbaycan xalq rəqsleri 6/8, 3/8 və 2/4 xanə ölçülərinə əsaslanır. Azərbaycan bəstəkarları da bu ölçülərdə, xüsusilə də 6/8 xanə ölçüsündə mahnılar yazmışlar. Belə mahnılardan biri bəstəkar Qəmbər Hüseynlinin şən xarakterli «Məktəbə» mahnısıdır.



Qəmbər Hüseynli



Nəriman Həsənzadə

Bütün dünyada
«Cüçələrim» mahnısının müəllifi
kimi tanınan məşhur bəstəkar Qəmbər
Hüseynli 1916-cı ildə Gəncə şəhərində
anadan olmuşdur. O, ilk musiqi təhsilini
Gəncədə almışdır. Qəmbər Hüseynli xalq çalğı
alətləri üçün çoxsaylı əsərlər yazmışdır. O,
uşaqlar üçün «Cüçələrim», «İdməngilər
marşı», «Məktəbə» və s. kimi
mahnılar bəstələmişdir.



Mahnı öyrənək

MƏKTƏBƏ


*Musiqisi Qəmbər Hüseynlinin,
sözləri Nəriman Həsənzadəninidir.*

Gəlin, ay uşaqlar, gəlin həvəslə,
Nəğmələr oxuyaq biz yeni səslə.
Çağırıb bu göllər, bu düzənlər bizi,
Dinləsin gecələr, gündüzlər bizi.

Qayada şənlikdir, sahildə iz var,
Gör bir harda bizim düşərgəmiz var.
Kölgədə dincəlib, gündə yanmışıq,
Çadırlar boyunca sıralanmışıq.

Açıb doğma məktəb qapılarını,
Zəng vurub səsləyir öz baharını.
Gəlirik, gəlirik, ay ana məktəb,
Biz də darixmişiq qoynuna, məktəb!

6/8 ölçüsünə dirijorluq edək:



6/8 xanə ölçüsündə xanə daxilinə 6 səkkizlik not yerləşir.



TAYİH

Azərbaycan xalq musiqisi

Azərbaycan xalq rəqslərinin xarakteri bir-birinə çox yaxındır. Bu rəqslər ifa tərzinə görə fərqlənir.

Rəqsin adı	Rəqsin xarakteri
«Qaytağı»	Cəld templi kişi rəqsidir.
«Mirzəyi»	Təntənəli şənliklərdə əldə dəsmal tutmaqla kişilər və qadınlar tərəfindən ifa edilir.
«Tərəkəmə»	Qədim köçəri rəqsidir. Tək qadın və ya kişi, yaxud qadın və kişi tərəfindən birgə ifa olunur.
«Ceyranbalə»	Mülayim rəqsdır. Ceyranın hərəkətlərini təsvir edir. Həm kişilər, həm də qadınlar tərəfindən ifa olunur.
«Yallı»	Qrup halında ifa olunan rəqsdır. Rəqs dövrə boyu ifa edilir.
«Cəngi»	Qrup halında ifa edilən cəngavərlik rəqsidir.



Musiqi dinləyək

YALLI

«Yallı» rəqsi Azərbaycanda çox geniş yayılmışdır. «Yallı» müxtəlif variantlarda mövcuddur. «Yallı»lar ayrılıqda kişilər, yaxud qadınlar tərəfindən və birgə şəkildə ifa olunur. Adətən, iki və ya üç «Yallı» rəqsi birləşdirilərək ifa olunur.

«Yallı» rəqsinə ifa edən qrupun önünde gedən rəqqas yallıbaşı adlanır.



«Yallı» rəqsi



SUAL VƏ TAPŞIRIQLAR

- Hansı kişi rəqslərini tanıyırsınız?
- Hansı qadın rəqslərini tanıyırsınız?
- Hansı kütləvi rəqsləri tanıyırsınız?
- Hansı cəngavərlik rəqslərini tanıyırsınız?
- Hərbi-vətənpərvərlik rəqsləri haqqında fikirlərinizi söyləyin.

LAYİHƏ



AZƏRBAYCAN AŞIQ MUSİQİSİ



Aşıq – «esq» sözündən yaranmışdır. Mənası incəsənətə vurğun olmaq deməkdir. Qədim dövrlərdə və orta əsrlərdə aşıqları «ozan», «varsaq», «dədə» də adlandırırdılar.

Ozanlar haqqında məlumat qədim xalq dastanı «Dədə Qorqud»da verilir. On iki boydan ibarət olan «Dədə Qorqud»da hər boyun sonunda Dədə Qorqud qopuz çalıb-oxuyur və xeyir-dua verib dastanı tamamlayırlar.



Mahnı öyrənək

YAŞA, AZƏRBAYCAN

Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan,
Ayrılırımı könül candan?
Azərbaycan, Azərbaycan!

Nəqərat:

Yaşa, yaşa, Azərbaycan,
Ay anam, Azərbaycan.


El bilir ki, sən mənim sən,
Yurdum, yuvam məskənimsən.
Anam, doğma Vətənimsən,
Azərbaycan, Azərbaycan!

Nəqərat:

Dağlarının başı qardaş,
Ağ örپayın boluollardır.
Oğlun, qızın bəxtiyardır,
Azərbaycan, Azərbaycan!

Azərbaycan xalq musiqisi

Sol majorda, 6/8 xanə ölçüsündə olan bu mahnı şən xarakterlidir.



Musiqi dinləyək

AŞIQSAYAĞI

«Aşıqsayağı» Azərbaycanın musiqi tarixində skripka, violonçel və fortepiano kimi Avropa alətlərindən ibarət olan üçlük (trio) üçün yazılmış ilk musiqi nümunəsidir. Dahi bəstəkar Üzeyir Hacıbəyli «Aşıqsayağı»da aşiq musiqisi ritmlərindən məharətlə istifadə etmişdir. Milli musiqimizdə xanəndə, tar və kamançadan ibarət trio (üçlük) da mövcuddur.



Musiqi lüğəti

Avropa triosu – skripka, violonçel və fortepianodan ibarət musiqi üçlüyü

Azərbaycan triosu – xanəndə, tar və kamançadan ibarət musiqi üçlüyü



SUAL VƏ TAPŞIRIQLAR



1. Aşıqlar hansı musiqi alətində ifa edirlər?
 2. «Yaşa, Azərbaycan» mahnısının xarakteri necədir?
 3. Trio nədir?
 4. Aşıq Pənahın ifasında «Ana Kürüm» aşiq mahnısını dinleyin. Aşıq Kür çayının ona doğma olduğunu hansı sözlərlə ifadə edir?
- YouTube üzərindən axtarış üçün açar sözlər: aşiq musiqisi, Aşıq Pənah, Ana Kürüm

LAYİHƏ



AZƏRBAYCAN AŞIQ MUSIQİSİ

XVIII – XIX əsrlərdə Azərbaycanda aşiq sənəti sürətlə inkişaf etməyə başlayır. Sonrakı dövrlərdə Aşıq Ələsgər və onun oğlu Aşıq Talib, Aşıq Mirzə Bayramov, Aşıq İslam Yusifov, Aşıq Şəmşir, Aşıq Sadıq, Aşıq Əmrəh xalq arasında tanınır. Bu aşıqların ifa etdiyi dastanlar əsasında XX əsrin əvvəllərində «Aşıq Qərib», «Əslî və Kərəm» kimi milli operalar yazıılır. Gürcüstanda «Aşıq Qərib» dastanının motivləri əsasında eyniadlı bədii film çekilir. Filmin musiqisi bəstəkar Cavanşir Quliyevə məxsusdur.

Aşıq Ələsgər



Mahnı öyrənək

LAÇINI (Azərbaycan aşiq mahnısı)

*Musiqisi Aşıq Hüseyn Saracının,
sözləri Səməd Vurğunundur.*

I
Namərd ilə dost olmayın, (2)
Bu dünyada, bu dünyada. (2)
Həqiqəti unutmayın, (2)
Bu dünyada, bu dünyada. (2)

II
Bağçalarda barın ola,
Alma, heyva, narın ola,
Bir vəfali yarın ola, (2)
Bu dünyada, bu dünyada. (2)

LAYİH



«Laçını» aşiq mahnısı mi major tonallığında, 3/4 xanə ölçüsündə, aramlı tempdə səslənir. Yaradıcılıq xüsusiyyətlərinə görə aşıqlar yaradıcı və ifaçı aşiq adı alır:

Yaradıcı aşiq	Şeir, dastan söyləyən, onları ifa edən oxuyan, çalan, rəqs edən
İfaçı aşiq	Çalan, oxuyan və rəqs edən

Bu keyfiyyətlərin hamısına malik olan aşığa isə **ustad aşiq** deyilir.



Musiqi dinləyək



Qara Qarayev

QARA QARAYEVİN III SİMFONİYASINDAN BİR PARÇA

Böyük Azərbaycan bəstəkarı, Xalq artisti Qara Qarayev «Yeddi gözəl», «İldirimiли yollarla» baletlərinin, «Vətən» operasının, «Qaskoniyalı gənc» operettasının, müxtəlif filmlərə bəstələnmiş musiqi əsərlərinin, fortepiano üçün əsərlərin, 3 simfonianın, o cümlədən uşaq mahnılarının müəllifidir. O, III simfoniyasının 2-ci hissəsində aşiq musiqisi ritmlərindən istifadə edib.

Musiqi lüğəti

Dastan — şifahi xalq ədəbiyyatının epik janrları arasında həcmə ən böyük əsər
Saz — mızrabla çalınan qədim Azərbaycan simli xalq çalğı aləti



SUAL VƏ TAPSIRIQLAR



- Hansı aşıqları tanıyırsınız?
- Hansı bəstəkar öz simfoniyasında aşiq ritmlərindən istifadə etmişdir?
- «Laçını» aşiq mahnısının sözləri nəyi tövsiyə edir?
- Hansı ölkədə «Aşıq Qərib» dastanı əsasında bədii film çəkilib?
 - Özbəkistan
 - Gürcüstan
 - Türkmenistan
- Ustad aşıqlar haqqında şifahi təqdimat hazırlayın.

LAYİHƏ

AZƏRBAYCAN KLASSİK MUĞAMLARI



Muğam – xalq arasında şifahi şəkildə yayılaraq bu günə kimi gələn musiqi janrıdır. Muğamlar iki cür olur: muğam dəsgahları, zərbimügamlar.

Yeddi əsas klassik muğam var: «Rast», «Şur», «Segah», «Bayatı-Şiraz», «Çahargah», «Şüştər», «Hümayun». Muğam dəsgahı çoxhissəli vokal-instrumental musiqi əsəridir. Muğam – instrumental giriş olan dəraməddən (bərdaşdan), bir-biri ilə təzadlı improvisə xarakterli vokal-instrumental şöbələrdən, təsnif və rənglərdən ibarətdir.

Təsnif – mahni, rəng – rəqs xarakterli musiqi nümunəsidir. Muğamı xanəndələr oxuyur, onları tar və kamançada musiqiçilər müşayiət edir. Muğam oxumaq üçün qəzəllərdən istifadə olunur.

Azərbaycan xalq çalğı alətlərində ifa edilən muğamlar instrumental muğamlar adlanır.



Musiqi dinləyək

«ŞUR» MUĞAMINDAN «HİCAZ» TƏSNİFİ

İmprovizə xarakterli muğamlar Nil çayından (Misir) Qanq çayına (Hindistan) qədər olan ərazidə müxtəlif adlar altında yayılmışdır.



Təqsim (Mısır)

Makam (Ərəbistan, Türkiyə)

Dəsgah (İran)

Muğam (Azərbaycan)



Mukam (Türkmən, uyğur)


Makom (Özbəkistan)

Raqa (Hindistan)

Azərbaycan xalq musiqisi

7

«Azərbaycanım» mahnısı mülayim və şən tempdədir. 2/4 xanə ölçüsündə və marş xarakterlidir. Mahnında yarım, çərək, səkkizlik və onaltılıq notlardan istifadə edilmişdir. Mahnı «Şüştər» muğamı üstündə və mi bemol major tonallığında yazılmışdır. Mahnının ilk ifaçısı dünya şöhrətli müğənni Rəşid Behbudovdur.



Rauf Hacıyev



Mahnı öyrənək

AZƏRBAYCANIM

*Musiqisi Rauf Hacıyevin,
sözləri Ənvər Əlibəylinindir.*

I

Özün kimi vüqarlıdır uca dağları,
Hüsünə bir yaraşıqdır yaşıl bağları,
Bizimlə bir başlamışdır gözəl çəşəklərin.

Nəqərat:

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım. (2)

II

El bilir ki, tükənməyən sərvətin vardır,
Sinən üstü ağ pambıqlı gen tarlalarıdır,
Buruqların göy Xəzərdə qatar-qatardır.

Nəqərat:

Yurdum-yuvam, məskənimsən, Azərbaycanım,
Anam doğma vətənimsən, Azərbaycanım. (2)



SUAL VƏ TAPŞIRIQLAR

1. Muğam nədir?
2. Dəsgah nədir?
3. Muğamlar neçə cür olur?
4. Xanəndə kimdir?
5. Qəzel nədir?
6. Dəraməd nədir?
7. Muğamın əhatə dairəsi haqda fikirlərinizi söyləyin.



Musiqi lüğəti

Kamança – diz üstünə qoyulub yayla çalınan, 4 simli Azərbaycan xalq musiqi aləti

Tar – mızrabla çalınan 11 simli Azərbaycan xalq musiqi aləti


Muğam – musiqi janrı

Təsnif – dəsgah şöbələri arasında keçid üçün istifadə edilən sabit ölçülü nəğmə

Rəng – muğam şöbələri arasında səslənən rəqs xarakterli musiqi parçası

ZƏRBİ-MUĞAMLAR

Zərbi-muğam instrumental-vokal janrıdır. Zərbi-muğamların ifasında əsərin əvvəlindən sonuna kimi Azərbaycan xalq zərb alətləri fəal iştirak edir. «Heyratı», «Simayı-şəms», «Mənsuriyyə», «Arazbarı», «Manı», «Heydəri», «Ovşarı», «Qarabağ şikəstəsi», «Kəsməşikəstə» xalq arasında geniş yayılmış zərbi-muğamlardır.



Musiqi dinləyək

QARABAĞ ŞİKƏSTƏSİ



Xan Şuşinski

Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdioğlu kimi məşhur xanəndələr məhz Qarabağda yaşayıb-yaratmışlar. Elə bu səbəbdən Qarabağ Azərbaycanın muğam məbədi hesab olunur. Təsadüfi deyildir ki, «Qarabağ şikəstəsi» zərbi-muğamı da Azərbaycanın zəngin muğam ənənəsi ilə məşhurlaşan ərazisində – Qarabağda yaranmışdır.


«Qarabağ şikəstəsi» onu ifa edən xanəndədən güclü və yüksək səs tələb edir. Majorda, təntənəli səslənən «Qarabağ şikəstəsi»nin xanə ölçüsü $2/4$ -dir. Azərbaycanın Xalq artisti, bəstəkar Firəngiz Əlizadə «Qarabağnamə» operasında «Qarabağ şikəstəsi»ndən olduğu kimi istifadə edib.

LAYIHƏ



Mahnı öyrənək

Azərbaycan xalq musiqisi



AZƏRBAYCAN YAŞAYIR

*Musiqisi Oqtay Rəcəbovun,
sözləri Rafiq Yusifoğlunundur.*

I

Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağıllara yurdumun,
Parçası, zərrəsi yük.

II

Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.

III

Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.

Nəqərat:

Bu vətənin yolunda
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.

Vətənpərvərlik mövzusunda yazılmış «Azərbaycan yaşayır» mahnısı mi major qammasındadır. Major tonallığı, 4/4 xanə ölçüsü və təntənəli xarakteri olan bu mahnı mars tempində səslənir. Birinci cümle 4 xanə, 2 frazadan, ikinci cümle də 4 xanə, 2 frazadan təşkil olunub. Mahnının melodiyasında onaltılıq, səkkizlik, çərək və bütöv notlardan istifadə olunub. Mahnının bənd hissəsi metso forte (mf), nəqəratı isə forte (f) nüansları ilə ifa olunmalıdır. «Azərbaycan yaşayır» mahnısı bənd quruluşuna malikdir. Yəni əvvəlcə bənd, sonra isə nəqərat səslənir. Bir, iki, üçhissəli, rondo, variasiya quruluşlu musiqi əsərlərinə mahni janrıñ da aid etmək olar. «Azərbaycan yaşayır» mahnısını notlara və sözləri ilə oxuyarkən səsə gərginlik vermək və qışqırmaq olmaz.

Musiqi lüğəti

Xanəndə – muğam və zərbi-muğam ifa edən vokalçı

Zərbi-muğam – şifahi ənənəyə əsaslanan, ritmlə ifa olunan instrumental-vokal janrı



SUAL VƏ TAPŞIRIQLAR



1. Zərbi-muğam nədir?
2. Muğam və zərbi-muğam arasındaki fərq nədən ibarətdir?
3. Zərbi-muğam oxuyan hansı xanəndələri tanıyırsınız?
4. «Qarabağ şikəstəsi» harada yaranmışdır?
5. Görkəmli muğam ifaçıları haqqında şifahi təqdimat hazırlayıın.

LAYİHƏ

MUĞAM USTALARI

Seyid Şuşinski



Xan Şuşinski



Arif Babayev



Nəzakət Teymurova

AŞIQLAR

Aşıq Kamandar



Aşıq Ədalət

RƏQQASƏLƏR

Əminə Dilbazi




Tərənə Müradova

LAYİHƏ

II

bölmə



AZƏRBAYCAN
DÜNYA XALQLARININ
MUSİQİSİ

LAVATH

NİYAZİNİN «QAYTAĞI» SİMFONİK ƏSƏRİ VƏ «LƏZGINKA» LƏZGİ XALQ RƏQSI



Rəqslər xalqın tarixini, onun milli xüsusiyyətlərini, həyat və məişətini əks etdirir. Ləzgi xalq rəqsi «Ləzginka» da bu xalqın cəldliyini, cəsurluğunu və qətiyyətini nümayiş etdirir. «Ləzginka» hərəketli və oynaq rəqsdır. Bu rəqsi, adətən, kişilər ayaq üstə, qollarını səmada sözən qartal kimi geniş açaraq ifa edirlər. Qartal isə xalqın qüdrət, məğrurluq və cəsarət rəmzi hesab edilir. Azərbaycanda bu rəqsə «Ləzgihəngi» də deyirlər. «Ləzginka» rəqsi ilə məşhur Azərbaycan dirijoru və bəstəkarı Niyazinin böyük simfonik orkestr üçün yazdığı «Qaytağı» simfonik əsərinin xarakterləri bir-birinə oxşardır. Hər iki musiqi nümunəsini dinləyəndə insanda xoş əhvali-ruhiyyə yaranır.

«Ləzginka» rəqsi



Niyazi simfonik orkestrlə



Musiqi dinləyək



Mahnı öyrənək

SİMFONİK ORKESTR üçün «QAYTAĞI»

Musiqisi Niyazininindir.

QALADA YATMIŞ İDİM (Azərbaycan xalq mahnısı)

I

Qalada yatmış idim,
Top atdırılar, oyanmadım,
Saz ilə, söhbət ilə oyatdırılar. (2)

II

Çaldılar, oxudular,
Oynadılar, şad oldular,
Danışıb, söhbəti də uzatdırılar. (2)



«Rast» Azərbaycan klassik müğəmına əsaslanan «Qalada yatmış idim» xalq mahnısı do lya (yəni seksta) interval səsləri arasında oxunur. 6/8 xanə ölçüsündə və tez tempdə olması ona rəqs xarakteri verir. Bu mahnıda səkkizlik və çərək notlarından, cəmi bir yerdə isə onaltılıq notdan istifadə edilib. Mahnı mi major tonallığında nota köçürürlüb.

Musiqi lügəti

«Ləzginka» – ləzgi xalq rəqsi



SUAL VƏ TAPŞIRIQLAR



1. «Ləzginka» rəqsinin metrik ölçüsü neçədir?
2. «Ləzginka» rəqsi Azərbaycan dilində necə adlanır?
3. «Qaytağı» rəqsi hansı xalqa məxsusdur?
4. Rəqslerin adlarından ibarət siyahını tamamla: «Qaytağı», «Ləzginka», «Nalbəki»...
5. «Ləzginka» və Niyazinin «Qaytağı» simfonik əsərinin bənzərliyi mövzusunda şifahi təqdimat hazırlayıın.

LAYİHƏ

AZƏRBAYCAN XALQ MUSIQİSİ RUS BƏSTƏKARLARININ YARADICILIĞINDA



Mixail Qlinka



Reynqold Qliyer



Mixail İppolitov-İvanov

Melodik və rəngarəng Azərbaycan xalq musiqisi əsrlər boyu başqa xalqların bəstəkarlarını da maraqlandırıb. Yurdumuzun təbiəti, gözəlliyi, mahnıları, rəqsləri, adət və ənənələri bir vaxtlar rus şairleri Sergey Yesenini, Mixail Lermontovu, Aleksandr Puşkini valeh etmiş, onlar öz yaradıcılıqlarında bu heyranlığı əks etdirmişlər. Rus bəstəkarlarından Mixail Qlinka, Mixail İppolitov-İvanov, Reynqold Qliyer də Azərbaycan xalq mahnı və rəqslərindən öz əsərlərində istifadə etmişlər.



Mahnı öyrənək

AZƏRBAYCAN XALQ MAHNISI «NİNNİ»

«Ninni» çox qədim Azərbaycan xalq mahnısıdır. Bu mahnı beşik nəgməsi hesab olunur və «Segah» muğamı üstündə səslənir.

NİNNİ

(Azərbaycan xalq mahnısı)

Könlümün bir gülüsən (2),	Layla dedim, yatasan,
O gülün bülbülüsən,	Qızılğülə batasan.
Sinəmin sünbülüsən,	Qızılğülün içində,
Səni, balam, sevərəm.	Şirin yuxu tapasan,
	Layla, balam, a layla!

Bu mahnı xarakterə sakitdir, 2/4 xanə ölçüsündə səslənir.

LAYİH





MİXAIL İPPOLİTOV-İVANOVUN «TÜRK FRAQMENLƏRİ» SİMFORİK ƏSƏRİNİN BİRİNCİ HİSSƏSİ

Bu simfonik fragmənlər rus bəstəkarı Mixail İppolitov-İvanov tərəfindən keçən əsrin əvvəllərində yazılıb və tez bir zamanda şöhrət tapıb. Dinlədiyimiz fragməndə məhz Azərbaycan xalq mahnısı «Ninni»dən istifadə olunub. Bu iki nümunəni belə müqayisə etmək olar:

«Ninni» Azərbaycan xalq mahnısının xarakteri və ifa tərzi

1. Melodiya məlumatın tərzdə səslənir.
2. Melodiya səslə fortepianonun müşayiətində səslənir.

«Ninni» Azərbaycan xalq mahnısı qadın müğənninin ifasında səslənir, onu müşayiət edən ya xalq çalğı alətləri ansamblı, ya da fortepiano aləti olabilir. «Ninni» Azərbaycan xalq mahnısını və «Türk fragmənləri» əsərini birləşdirən onların melodiyasının eyni olmasıdır.

«Türk fragmənləri» simfonik əsərində I hissənin xarakteri və ifa tərzi

1. Melodiya marş xarakterlidir.
2. Melodiya simfonik orkestrin ifasında səslənir.

«Türk fragmənləri» əsərinin I hissəsində «Ninni» Azərbaycan xalq mahnısının melodiyasından istifadə olunsa da, bu melodiya marş xarakterində və simfonik orkestr tərəfindən səsləndiyi üçün daha təntənəlidir.

Musiqi lüğəti

«Ninni» – beşik nəgməsi



SUAL VƏ TAPŞIRIQLAR



1. Hansı rus bəstəkarları Azərbaycan xalq musiqisi nümunələrindən istifadə etmişdir?
2. «Ninni» Azərbaycan xalq mahnısı hansı muğam üstündə səslənir?
3. Mixail İppolitov-İvanovun «Türk fragmənləri» simfonik əsərində hansı Azərbaycan xalq mahnısından istifadə edilib?
4. «Azərbaycan layları» cizgi filmini izləyin. Bu cizgi filminde ifa olunan layla ilə «Ninni» arasında hansı fərq var? YouTube üzərindən axtarış üçün açar sözlər: layla, Azərbaycan layları
5. «Ninni» Azərbaycan xalq mahnısı haqqında şəhəhi təqdimat hazırlayın.

AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA ƏRƏB XALQ MUSIQİSİ



Elmira Nəzirova

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovla məşhur pianoçu-bəstəkar Elmira Nəzirova ərəb xalq mahnı və rəqslərindən istifadə edərək fortepiano və simfonik orkestr üçün «Konsert» yazmışlar. «Konsert» həm də professional orkestrlərdən birinin, məsələn, Azərbaycan xalq çalğı alətləri orkestrinin ifasında səslənə bilər.



Fikrət Əmirov



Musiqi dinləyək

F.ƏMİROV VƏ E.NƏZİROVA. «ƏRƏB MÖVZUSUNDA FORTEPIANO VƏ SİMFONİK ORKESTR ÜÇÜN KONSERT»dən BİR PARÇA

«Ərəb mövzusunda fortepiano və simfonik orkestr üçün konsert»də müəlliflər qədim ərəb xalq mahnı və rəqslərindən istifadə ediblər. Musiqini dinlədikcə Misirdəki qədim ehramlar, qumlu səhra boyunca hərəkət edən dəvə karvanı insanın gözü qarşısında canlanır. Bu əsəri yazımaq üçün hər iki bəstəkar bir neçə dəfə Misirdə və digər ərəb ölkələrində olmuş və buradakı xalq musiqi nümunələrini dinləyib nota köçürmüslər. Sonradan bu əsər Bakı, Moskva, Qahirə, eyni zamanda bir sıra Avropa ölkələrində və Amerikada səslənmişdir.

Simfonik muğam janrınnın yaradıcısı Fikrət Əmirov və bəstəkar Elmira Nəzirova bu əsəri yazımaqla sübut etdilər ki, xalqımızın musiqisi ilə digər xalqların musiqisi arasında keçilməz sərhədlər yoxdur.





Mahnı oxuyaq

BƏNÖVŞƏ

(Azərbaycan xalq mahnısı)

- I
Dağlara gün düşübdür, (2)
Açıl, bənövşəm, açıl. (2)
Bağlara gün düşübdür, (2)
Açıl, bənövşəm, açıl. (2)


- II
Dağlara çökdü duman, (2)
Gizlən, bənövşəm, gizlən. (2)
Bağlara çökdü duman, (2)
Gizlən, bənövşəm, gizlən. (2)




- III
Dağlara əsdi külək, (2)
Dikəl, bənövşəm, dikəl. (2)
Bağlara əsdi külək, (2)
Dikəl, bənövşəm, dikəl. (2)

- IV
Dağlara qar yağıbdır, (2)
Yığıl, bənövşəm, yığıl. (2)
Bağlara qar yağıbdır, (2)
Yığıl, bənövşəm, yığıl. (2)

«Bənövşə» mahnısının səs sırası:



Sol minor qammasının səs sırası:



Göründüyü kimi, «Bənövşə» mahnısının səs sırasındaki 4 not sol minor qammasının birinci 4 səsinə uyğundur. Qammanın birinci 4 səsinə I tetraxord və ikinci 4 səsinə II tetraxord deyilir.

Musiqi lüğəti

Konsert – solo musiqi aləti və orkestr üçün yazılmış mürəkkəb quruluşlu əsər



SUAL VƏ TAPŞIRIQLAR



- «Ərəb mövzusunda konsert»in müəllifləri kimdir?
- Fikrət Əmirov və Elmira Nəzirova hansı xalqın musiqisindən istifadə edərək konsert yazmışlar?
- Qammanın hansı səslərinə I, hansına isə II tetraxord deyilir?
- Tetraxordda neçə səs olur?
- Fikrət Əmirov haqqında şəfahi təqdimat hazırlayıın.

LAYIHƏ

AZƏRBAYCAN BƏSTƏKARININ YARADICILIĞINDA ORTA ASİYA SƏHRLƏRİNİN TƏSVİRİ

Bir sıra xalqların bəstəkarlarının yaradıcılığında Azərbaycan xalq musiqisi nümunələrindən istifadə edilib. Azərbaycan bəstəkarlarının yaradıcılığında da digər xalqların musiqisi, onların həyat tərzi öz əksini tapmışdır.



Musiqi dinləyək

«KARVAN» SİMFONİK LÖVHƏSİ



Soltan Hacıbəyov

1940-ci ildə Soltan Hacıbəyov Türkmenistan Dövlət Opera və Balet Teatrından «Kəminə və qazı» adlı opera üçün sifariş alır. Bəstəkar bu əsəri başa çatdırı bilmir.

Bu opera üçün yazılan musiqi parçalarından biri də Orta Asiya səhrlərini təsvir edən «Karvan» musiqisi idi. Həmin musiqi əsasında S.Hacıbəyov «Karvan» simfonik lövhəsini yazar. «Karvan» proqramlı musiqi əsəridir. Əsərdə səhra və hərəkət edən dəvə karvanı göz öündə canlanır.

Bəstəkar bu əsərdə zərb, nəfəs və simli alətlər qrupundan istifadə edərək musiqi dili və musiqi ifadə vasitələri ilə hərəkət edən dəvə karvanını böyük məharətlə təsvir etmişdir.

Bəstəkarın karvanın hərəkətini xatırladan ritmin üstündə fleyta alətində zil registrdə «Şur» muğamının «Hicaz» şöbəsi intonasiyalarından istifadə etməsi bu əsərin təsir gücünü daha da artırır.



ŞƏFƏQ SÖKÜLƏRKƏN

(Azərbaycan xalq mahnısı)

Not yazılı Üzeyir Hacıbəylinindir.

Solo: Şəfəq sökülərkən xoruzlar banlar,
Sis-dumanlı dərə, bayır, ormanlar.
Sürsünü yayar dağa çobanlar,
Təbiətin zövqünü onlar anlar.

Nəqərat:

Xor: Bu yerlərin aslanıdır çobanlar,
Həm izzəti, həm şənidir çobanlar.

Solo: Gözəl olur bu yerlərin səhəri,
Dağ başından doğar altınsaç pəri.
Çəmənlərin qırmızıdan dilbəri,
Şəfəqilə boyar, bəzər hər yeri.

Nəqərat:

Xor:



Mahnı mars tempindədir, təntənəli səslənir. «Rast» klassik Azərbaycan müğəmına əsaslanan 2/4 xanə ölçülü «Şəfəq sökülərkən» mahnısı çoban əməyinə həsr olunub.

Mahnı bənd və nəqəratdan ibarətdir. Bənd solo, nəqərat isə xor şəklində ifa olunur.

Üzeyir Hacıbəyli bu mahnıdan əlavə «Ninni», «Beşik başında», «Tutu nənəm», «İş başına», «Səhər-səhər yaz çağrı», «Zəhmətin işığı» və başqa xalq mahnılarını da nota almışdır.



SUAL VƏ TAPŞIRIQLAR



1. «Karvan» simfonik lövhəsi hansı operaya yazılmış musiqi əsasında işlənib?
2. «Karvan» simfonik lövhəsinin məzmununu necə başa düşürsünüz?
3. «Karvan» simfonik lövhəsini programlı adlandırmaq olarmı?
4. «Şəfəq sökülərkən» mahnısında kənddə günün hansı vaxtı və əlaməti təsvir olunub?

LAYİHƏ

AZƏRBAYCAN BƏSTƏKARI VƏ ÇİN LADI


Xalq artisti Qara Qarayev Azərbaycan və müxtəlif dünya xalqlarının xalq musiqisi nümunələrindən istifadə edərək gözəl sənət əsərləri yaratmışdır. Bəstəkar ispan yazıçısı Migel de Servantesin «Don Kixot» romanı əsasında çəkilən eyniadlı filmin musiqisində ispan musiqisi intonasiyalarından yararlanılmışdır. «İldirilmiş yollarla» baletində isə bəstəkar zənci musiqisi intonasiyalarına müraciət etmişdir. Bəstəkar ilk baleti olan «Yeddi gözəl»də yeddi xalqın musiqi intonasiyalarından istifadə edərək yeddi gözəl obrazı yaradıb. Bu portretlərdən biri də «Çin gözəli»nin portretidir. Bu portreti işləmək üçün Qara Qarayev «çin lady» adlanan səs sırasından istifadə etmişdir. Major ladında «çin lady» belə qurulur:




ÇİN LADI (MAJORDA)



Qara Qarayev



Onu major lady ilə müqayisə edək:



Major ladında olan IV və VII pillələr götürüldükdə 5 pillədən ibarət «çin lady» (Pentatonika) yaranır. Pentatonika sözü penta – «beş» və ton – «səs» sözlərinin birləşməsindən yaranıb.

LAYIHƏ



Musiqi dinləyək



Mahnı öyrənək

QARA QARAYEVİN «YEDDİ GÖZƏL» BALETİNDƏN «ÇİN GÖZƏLINİN RƏQSİ»

MƏKTƏBLİLƏRİN SÜLH HAQQINDA MAHNISI

*Musiqisi Qara Qarayevin,
sözləri Zeynal Cabbarzadənindir.*

I

Ana yurdun qucağında,
Boy atılıq azad, şən.
Bəslər bizi, səslər bizi,
Xoş günlərə bu Vətən.

II

Hərbi qızışdırınlar,
Olmuş sülhün düşməni.
Tökəmək istər, sökmək istər,
Bombalarla dünyani.

Nəqərat:

III

Yurdumuza biz arxayıq,
Qorxumuz yox davadan.
Sülh var olsun, bahar olsun,
Yer üzündə hər zaman!

Nəqərat:

Nəqərat:

Qoy mahnımız hər tərəfi,
Ağız-ağız dolaşın!
Qoy səsimiz keçilməyən,
Meşə keçsin, dağ aşsın.



Mahnı ły major qammasında «Rast» muğamı intonasiyaları üzərində,
2/4 xanə ölçüsündə və marş tempində səslənir.



SUAL VƏ TAPSIRİQLAR



- Qara Qarayev hansı əsərində ispan intonasiyalarından istifadə etmişdir?
a) «Yeddi gözəl» b) «İldirilmiş yollarla» c) «Don Kixot»
- «Çin lədi» majorda necə qurulur?
- Pentatonika nə deməkdir?
- Major, minor və çin lədi arasında bənzərlik haqqında fikirlərinizi söyləyin.

LAYİHƏ

6/8 METRİK ÖLÇÜSÜ VƏ ŞƏRQ MUSIQISI

Azərbaycan xalq mahnı və rəqslerinin əksəriyyətinin xanə ölçüsü 6/8-dır. Yəni bir xanədə 6 səkkizlik not yerləşir. Bu cür ritmlər özbək, tacik, türkmən musiqisində də öz əksini tapmışdır. «Yalla» adlanan kütləvi özbək rəqsinin musiqisi və ifa tərzi bizim 2/4 ölçülü «Yallı» rəqsinə oxşayır.

**Mahnı öyrənək**

I
Süd kimi aq qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qiş ilə, bahar ilə,
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

II
Dekabrin son günü
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
— Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

YENİ İL

*Musiqisi Musa Mirzəyevin,
sözləri Hikmət Ziyənindir.*

III
Bəzənmişdir yolkalar,
Onların da sözü var:
— Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

VI
Sevincə gülə-gülə,
Aydın sahərlər ilə,
Yeni zəfərlər ilə,
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.



Bu mahnı 6/8 xanə ölçüsündə və fa major tonallığında səslənir.

**Musiqi dinləyək****BİR QUŞ DÜŞDÜ HAVADAN**

Bir quş düşdü havadan,
Qondu sinəmin üstə.
Verdi salam anadan,
Ağzında kağız üstə.


Dedim, quşum, di uç get,
Məndən ona salam et.
Oynamaya yoxdur vaxt,
Dəslərimdir çox-çox sərt.

«Bir quş düşdü havadan» mahnısının musiqisini və sözlərini Üzeyir Hacıbəyli keçən əsrin 20-ci illərində işləyib.

LAYIHƏ

III

bölmə




DÜNYA XALQLARININ MUSIQISI
ARASINDA KECİEMÖZ
SƏRHƏDLƏR YOXDUR

~~TANIT~~

İOHANN SEBASTYAN BAX VƏ AZƏRBAYCAN MUĞAMI «BAYATI-ŞIRAZ»



Musiqi üçlüyü



Johann Sebastian Bax

Dahi alman bəstəkarı Johann Sebastian organ musiqi aləti üçün «Re minor Tokkata və Fuqa» əsərində klassik Azərbaycan muğamı «Bayati-Şiraz»nın intonasiyalarından məharətlə istifadə etmişdir.

Tokkata – italyan sözü olub «toxunmaq», «əl dəymək» deməkdir. **Fuqa** – latın sözü olub «yüyürmək» deməkdir. Fuqa ciddi qanunlara əsaslanan çoxsəli musiqi janrıdır. Həm tokkata, həm də fuqa janrı musiqicidən böyük ifa məharəti tələb edir.

Bəs Johann Sebastian Bax bizim «Bayati-Şiraz» muğamını harada eşitmışdı? Belə güman edilir ki, indi olduğu kimi, o vaxtlar da müxtəlif ölkələr arasında ticarət əlaqələri olub. Ola bilsin ki, Johann Sebastian Bax Almaniyaya gedən tacirlərdən birinə ifasında «Bayati-Şiraz» muğamını eşitmışdır.



Musiqi dinləyək

«BAYATI-ŞIRAZ» MUĞAMININ «BƏRDAŞT» ŞÖBƏSİ VƏ İOHANN SEBASTYAN BAXIN «RE MINOR TOKKATA VƏ FUQA»SINDAN BİR PARÇA



«Bərdaşt» muğamın əvvəlində sahənən instrumental müraciətdir. Bərdaşt ifa ediləcək muğamın əhvali-ruhiyyəsini əvvəlcədən dinləyicilərə çatdırır. «Bayati-Şiraz» muğamının «Bərdaşt» şobəsinin melodiyası, əsasən, onaltılıq, səkkizlik, çərək və yarımlardan ibarətdir.

Orqan musiqi aləti



BULAQ

*Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadəninidir.*

I
Durnagözlü sərin bulaq,
Məskənidir zümrüb yaylaq.
Maral içir, ay aman, sularından,
Kölğə salır, ay bulaq, sənə qovaq.

II
Dağ döşündə durulursan,
Qayalardan burulursan.
Şırıldayıb axan zaman,
Elə bil ki, parlaq nурсan.

III
Şərbətisən hər yaylağın,
Yayda olur çox yiğnağın.
Ellər gəlir görüşünə,
Əskik olmur heç qonağın.

Nəqərat:

Sərin bulaq, sərin bulaq,
Gələcəyəm sənə qonaq.

Nəqərat:

Nəqərat:

Görkəmlı Azərbaycan bəstəkarı, Xalq artisti, gözəl lirik mahnılar müəllifi Səid Rüstəmov 1907-ci ildə qədim Azərbaycan torpağı olan İrəvan şəhərində anadan olmuşdur. Onun yaradıcılığında mahnı janrı əsas yer tutur. «Sürəyya», «Neftçi qız», «Sumqayıt», «Mən sülhə səs verirəm» mahnılarına görə Səid Rüstəmov 1957-ci ildə «Dövlət mükafatı laureatı» adına layiq görülmüşdür. Bəstəkar, eyni zamanda «Beş manatlıq gəlin», «Durna», «Rəisin arvadı» kimi musiqili komediyaların da müəllifidir.

Musiqi lüğəti

«Bayati-Şiraz» — klassik Azərbaycan muğamı
Orqan (ərgənən) — klavişli musiqi aləti



SUAL VƏ TAPŞIRIQLAR



- İohann Sebastian Bach hansı xalqın bəstəkarıdır və neçənci əsrдə yaşamışdır?
- «Bərdəşt» nədir və muğamların hansı hissəsində səslənir?
- İohann Sebastian Bachın «Re minor Tokkata və Fuqa» əsərində hansı Azərbaycan klassik muğamının intonasiyaları səslənir?
- Doğru cavabı tap:

Klassik muğamlar	Cavab
Bayati-Qacar	bəli/xeyr
Zabul-Segah	bəli/xeyr
Bayati-Şiraz	bəli/xeyr

Klassik muğamlar	Cavab
Mirzə-Hüseyn segahı	bəli/xeyr
Hümayun	bəli/xeyr

5. «İohann Sebastian Bach və «Bayati Şiraz» muğamı» mövzusunda esse yazın.

RUS BƏSTƏKARI DMİTRİ KABALEVSKI VƏ YAPON XALQ MAHNISI



Dmitri Kabalevski



Mahnı öyrənək

XX əsrin görkəmli bəstəkarı Dmitri Kabalevski bir çox opera, simfoniya, müxtəlif musiqi alətləri üçün konsert, oratoriya, rekviyem, kantata və kino musiqisinin müəllifidir. Bu musiqi janrlarından başqa bəstəkar, eyni zamanda uşaqları da unutmamış və onlar üçün gözəl mahnılar yazmışdır.

Bəstəkarın rus şairi Anatoli Prišeletsin sözlərinə yazdığı «Bizim diyar» mahnısını uşaqlar sevə-sevə oxuyurlar. Gözəl bəstəkarımız Qəmbər Hüseynlinin «Cüclərim» mahnısı bütün dünya xalqlarının dilinin əzbəri olduğu kimi, Dmitri Kabalevskinin sadə, vals templi «Bizim diyar» mahnısı dünya uşaqlarının sevimli melodiyasına çevrilmişdir.

BİZİM DİYAR

*Musiqisi Dmitri Kabalevskinin,
sözləri Anatoli Prišeletsin,
tərcüməsi Əjdər Ağayevindir.*

Çinarlar qatar-qatardır,
Torpağında, ey Vətən.
Ürəklərin sevincisən,
Harda var belə məskən?! (2)

Nəqərat:
Bir yan dəniz, bir yan dağdır,
Çoxludur meşələrin...
Günəşlidir səhərin. (2)

Şəfəqdənmi don geyinib,
Hər tərəf, hara baxsan.
Yamyasılsan, gül-çiçəksən,
Bəzənmisən al-əlvən. (2)

Nəqərat:
Bahardan da baharlısan,
Hər gün çiçəklənirsən.
Yaşayıraq, yaradıraq,
Səndə, ey ana Vətən! (2)

LAYİTH

Dünya xalqlarının musiqisi arasında Keçilməz sərhədlər yoxdur

Mahnını notla və sözlərlə oxuyaq

Dmitri Kabalevski yapon xalq mahnısı «Albalı»dan istifadə edərək fortepiano üçün «Yapon xalq mahnısı mövzusunda variasiyalar» yazmışdır.

ALBALI

(Yapon xalq mahnısı)

Rus dilindən tərcüməsi Vladimir Qafarovundur.



Albalı gül açıb,
Hara baxsan gül-çıçək.
Gelin onu iyiləyək,
Üstünə əsir külək.
Qızılıgül ətri gəlir,
Albalı çıçeyindən,
Albalı çıçeyindən.



Musiqi dinləyək

YAPON XALQ MAHNISI MÖVZUSUNDA VARIASIYALAR

Musiqisi Dmitri Kabalevskinindir.

Musiqi lüğəti

Fortepiano – zərbli-dilli, simli musiqi aləti
Pianino, royal – fortepiano musiqi alətinin növləri



SUAL VƏ TAPŞIRIQLAR



1. Dmitri Kabalevski kimdir?
2. Dmitri Kabalevskinin hansı əsərlərini tanıyırsınız?
3. «Bizim diyar» mahnısında Vətən öz təsvirini necə tapıb?
4. «Yapon xalq mahnısı mövzusunda variasiyalar»dan Dmitri Kabalevski hansı mahnılarda istifadə edib?
5. Dmitri Kabalevski və Yapon musiqisi haqqında şifahi təqdimat hazırlanın.

LAYİHƏ

RUS BƏSTƏKARI NİKOLAY RİMSKİ-KORSAKOV VƏ ŞƏRQ MUSIQISI



Nikolay Rimski-Korsakov

Nikolay Rimski-Korsakov görkəmli rus bəstəkarıdır. 0, 15 opera, 3 simfoniya, simfonik suitalar, 80 romans, 3 kantata, xor əsərləri, kamera-instrumental ansamblı və fortepiano üçün gözəl nümunələrin müəllifidir.

Bəstəkar musiqi ifadə vasitələrilə gözəl obrazlar yarada bilib. Məsələn, «Sadko» operasında dəniz-okean obrazı, «Şəhrizad» simfonik süitasında quşların cəh-cəhini, dalğaların gücünü, yarpaqların xışlılığını musiqi dili vasitəsilə çox gözəl ifadə etmişdir. Bəstəkar bir sıra əsərlərində Şərqi musiqi motivlərindən məharətlə istifadə etmişdir.

«ŞƏHRİZAD» SİMFONİK SÜTİASI

Bəstəkarın 1888-ci ildə yazdığı «Şəhrizad» simfonik süitası «Min bir gecə» ərəb nağılları motivlərinə əsaslanmışdır. 4 hissədən ibarət bu süitanı dinləyən insanın gözü qarşısında mavi dəniz, parlaq günəş, Bağdad şəhərinin obrazı canlanır. Hissələr arasında gözəl Şəhrizadın Sultan Şəhriyara söylədiyi nağıllqabağı musiqi mövzusu səslənir.

Süta «Dəniz və Sindibadın gəmisi», «Şahzadə Qələndərin hekayəti», «Şahzadə və Şahzadə qız», «Bağdadda bayram» adlı dörd hissədən ibarətdir.





Musiqi dinləyək



Mahnı öyrənək

NİKOLAY RİMSKİ-KORSAKOVUN «ŞƏHRİZAD» ƏSƏRİNDEN I HİSSƏ

SARIBÜLBÜL

(Azərbaycan xalq mahnısı)

I
«Vətən bağı» al-əlvandır,
Yox içində xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin, sarıbülbül.

II
Oxu, nəğməməm dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin.
Bahar gülə-gülə gəlsin,
Mən çalanda tarı, bülbü'l.



«Sarıbülbül» mahnısı 3/4 xanə ölçüsündədir. Mahnında onaltılıq, səkkizlik və çərək notlardan istifadə olunur. Bu mahnı «Segah» Azərbaycan klassik muğamı intonasiyaları əsasında yazılmışdır.

«Sarıbülbül» Azərbaycan xalq mahnısının ən gözəl ifaçısı Səxavət Məmmədov olub.

Səxavət Məmmədov

Musiqi lüğəti

Süitə – bir neçə müstəqil hissədən ibarət musiqi əsəri



SUAL VƏ TAPŞIRIQLAR



1. Nikolay Rimski-Korsakovun yaradıcılığında hansı janrlar üstünlük təşkil edir?
2. «Şəhrizad» simfonik süitası neçə hissədən ibarətdir?
3. Səxavət Məmmədovun ifasında «Sarıbülbül» xalq mahnısını dinleyin. Mahnının məzmununu ilə ifa tərzi arasında əlaqəni tapın.

YouTube üzərindən axtarış üçün açar sözlər: Səxavət Məmmədov, xalq mahnısı «Sarıbülbül»

LAYİHƏ

MİXAİL QLINKA VƏ İSPAN MUSIQISI



«Ruslan və Lyudmila» və «İvan Susanin» kimi iki möhtəşəm operanın müəllifi olan böyük rus bəstəkarı Mixail Qlinka həm də gözəl simfonik əsərlərin müəllifidir. Bəstəkarın başqa xalqların mahnı və rəqsləri əsasında yazılmış «Araqon xotası» və «Madriddə gecə» simfonik musiqi nümunələri musiqi sənətinin əvəzolunmaz inciləridir.

«Araqon xotası» 1845-ci ildə İspaniyanın paytaxtı olan Madrid şəhərində, «Madriddə gecə» uvertürası isə 1851-ci ildə, bəstəkar artıq öz vətəninə qayıtdıqdan sonra yazılmışdır.

Araqon İspaniyada bir vilayətin adıdır. «Xota» isə «Yalli» və «Halay» kimi kütləvi ispan rəqsidir.

Şən və oynaq xarakterli «Araqon xotası» uvertürasında bəstəkar kütləvi ispan xalq rəqslərinin melodiyasından istifadə etmişdir.



Musiqi dinləyək

MİXAİL QLINKA. «ARAQON XOTASI» UVERTÜRASINDAN BİR PARÇA

TORAĞAY

Mixail Qlinka «Torağay» mahnısında çox gözəl və məlahətli bir melodiya yaratmışdır. «Torağay» mahnısının fortepiano müşayiətində Rusiyانın ucsuz-bucaqsız təbiəti göz öündə canlanır. Bəstəkar musiqi ifadə vasitələrindən istifadə etməklə melodiya və onun müşayiəti arasında, bir növ, dialoq yaradır.



Mahnı öyrənək



Qaçaq Nəbi

QAÇAQ NƏBİ (Azərbaycan xalq mahnısı)

Bozat, səni sər tövlədə bağlaram,
And içirəm, səni məxmər cullaram,
Ay Bozat, cullaram.
Bozat, məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram,
Ay Bozat, nallaram.
Qoy mənə desinlər, ay nadan Nəbi,
Divarı yerindən oynadan Nəbi.



SUAL VƏ TAPŞIRIQLAR

1. Mixail Qlinkanın hansı operaları var?
2. Mixail Qlinka yaradıcılığına bu ölkə və rəqslardən hansı uyğun gəlir?

Ölkələr	Rəqsler
İtaliya	Tarantella
Macaristan	Çardaş
İspaniya	Xota
Yunanistan	Sirtaki
Polşa	Mazurka

3. «Qaçaq Nəbi» Azərbaycan xalq mahnısının xarakteri haqqında fikirlərinizi söyləyin.
4. «Xalq qəhrəmanları və onların musiqidə obrazları» haqqında danışın.

Musiqi lüğəti


Uvertüra — səhnə əsərinin giriş hissəsi



LAYİHƏ

VALS AVROPA VƏ AZƏRBAYCAN MUSIQİSİNDE

Vals kütlevi bal rəqsidir. Bu janr öz kökünü Avstriya kəndlilərinin rəqsi kimi tanınan «Lendlər»dən götürmüşdür. Vals ağır və cəld tempə malik olur. Vals üçün səciyyəvi ölçü $3/4$ -dür:



Johann Strauss



Musiqi dinləyək

JOHANN STRAUS. «VYANA MEŞƏSİNİN NAĞILLARI»

Deyilənlər görə, Johann Strauss öz karetası ilə meşənin yanından keçərkən bülbüllərin cəh-cəhini eşidir və bu səsdən «Vyana meşəsinin nağılları» əsərində istifadə edir.


Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin «Yeddi gözəl» baletində də «Vals» var. Bəstəkar Avropa vals ölçüsünü xalq rəqslərimiz üçün səciyyəvi olan xüsusiyyətlərə uyğunlaşdırıa bilmışdır.



Musiqi dinləyək

QARA QARAYEVİN «YEDDİ GÖZƏL» BALETİNDƏN «VALS»

Bu «Vals» üç hissəli quruluşa malikdir. «Vals»ın birinci hissəsi «Cahargah» muğamının intonasiyaları əsasında yazılmışdır.



ABŞERON

*Musiqisi Telman Hacıyevin,
sözləri Nəbi Xəzrinindir.*

I


Alar səni qoynuna,
Mehriban Xəzər.
İnci taxar boynuna,
Narın ləpələr.
Bağların cənnət təki,
Çiçek-ciçəkdir.
Buruqlar sinəndəki
Yanar ürəkdir.

II

İşiq olub saçılan,
Həyat kimisən.
Sən dənizə açılan,
Qanad kimisən.
Sevir səni oğul, qız,
Məğrurdur səsin.
Bizim doğma Bakımız,
Baş tacın sənin.

Nəqərat:

Abşeron, ay Abşeron,
Ömür baharı.
Abşeron, ay Abşeron,
Odlar diyarım. (2)



Telman Hacıyev

«Abşeron» mahnısı vals tempində
səslənir.

Musiqi lüğəti

Vals – 3/4 xanə ölçülü rəqs



SUAL VƏ TAPŞIRIQLAR



1. Johann Strauss hansı ölkənin bəstəkarıdır?
2. Vals janrını kim yaradıb?
3. Bu rəqslərdən hansı vals janrının əsasını təşkil edir?
a) Sirtaki c) Lendlər b) Mazurka d) Polka
4. Azərbaycanda vals janrnına müraciət edən bəstəkar kimdir?
5. «Yeddi gözəl» baletinin müəllifi kimdir?
6. «Vals Avropa və Azərbaycan musiqisində» mövzusunda **sifahi təqdimat hazırlayıın.**

LAYİHƏ

MARŞ AVROPA VƏ AZƏRBAYCAN MUSIQİSİNDE




Cüzeppé Verdi

Marş fransız sözü olub «addımlamaq», «irəli hərəkət etmək» deməkdir. Marş sərbəst addımları dəqiq ritmlə müşayiət edən bir musiqi janrıdır. Marşlar 2/4 və 4/4 xanə ölçüsünə malik olur, hərbi və idman paradlarında, nümayişlərdə, matəm mərasimlərində ifa edilir.

Məşhur inqilabi mahnilardan «Marselyeza», «Varşavyanka», «İnternasional» və digərləri məhz marş tempindədir.

Dahi italyan bəstəkarı Cüzeppé Verdi məşhur «Aida» operasında təntənəli bir «Marş» yaratmışdır. Simfonik orkestr tərəfindən ifa olunan bu marşda əsas mövzu truba musiqi əلتində səslənir.



CÜZEPPÉ VERDİNİN «AİDA» OPERASINDAN «MARŞ»

«Heyratı», «Qarabağ şikəstəsi» və s. kimi zərbi-muğamlar marş tempində səslənir.

«Şur» muğamının «Simayı-Şəms» rəngi də marş xarakterlidir. Azərbaycanda «Şur» muğamının məşhur ifaçısı xanəndə Yavər Kələntərli olmuşdur.



Mahnı öyrənək

DƏNİZ NEFTÇİLƏRİNİN MAHNISI

I
Mərdlikdən verir xəbər,

Səsi nəgməmizin.

İrəli gedir Bakı,

İrəli gedir Bakı,

Qoynuna dənizin.

Nəqərat:

Bakı, sən ucalt neft buruqlarını,


Bəzə hər yanı sərvətinlə.

Hər bir bakiının vurur ürəyi,

Sənin saf məhəbbətinlə.

II
Dalgalıdır hər tərəf,
Görünmür neftdən iz.
Biz onu su altından,
Biz onu su altından,
Taparıq şübhəsiz.

Nəqərat:



Musiqi lüğəti

Marş – təntənəli, aydın ritmli musiqi əsəri

«**Heyratı**» – marş xarakterli Azərbaycan zərbi-muğamı

«**Qarabağ şikəstəsi**» – marş xarakterli Azərbaycan zərbi-muğamı



SUAL VƏ TAPŞIRIQLAR



1. Marş nədir?
 2. Hansı Azərbaycan xalq musiqi nümunələri marş xarakterlidir?
 3. «Aida» operasındaki «Marş»da əsas mövzu hansı alətlə səslənir?
 4. Cavanşir Quliyevin «Əsgər marşı» mahnısını dinləyin. Mahnıda nə haqqında danışılır?
- YouTubenən axtarış üçün açar sözlər: marş, «Əsgər marşı», Cavanşir Quliyev

TƏXƏLİH

QARA QARAYEV VƏ AFRİKA ZƏNCİLƏRİNİN MUSIQİSİ




Qara Qarayev

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev «İldirimiş yollarla» baletini 1958-ci ildə yazmışdır. Balet cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı povesti əsasında yazılb.

Gənc zənci oğlan Lenni Svars Keyptaun universitetini bitirib vətənə qayıdır. O, vətənin müstəqilliyi uğrunda mübarizəyə qalxır, xalq ona qoşulur.

«İldirimiş yollarla» baletindən «Qaralar rəqsi» əvvəlcə Afrika zərb alətlərində, sonra isə pikkolo və iki fleyta vasitəsilə ifa olunur.



Piter Abrahams



Musiqi dinləyək



Afrika zəncilərinin rəqsi

QARA QARAYEVİN «İLDİRİMLİ YOLLARLA» BALETİNDƏN «QARALAR RƏQSİ»


Balet – italyan dilində «rəqs» deməkdir. Balet musiqili-xoreoqrafik səhnə əsəridir. Baletdə musiqi rəqslərlə, dramatik hərəkətlərlə və təsviri incəsənət elementləri ilə vəhdət təşkil edir.




LAYİH

«İldirimiş yollarla» baletindən səhnə

Dünya xalqlarının musiqisi arasında Keçilməz sərhədlər yoxdur



Fleyta



Pikkolo fleyta



Mahnı öyrənək

I
Deyir ey!
Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz.
Qürbətdə olanın,
Ürəyində yağ olmaz.

II
Deyir ey!
Əzizinəm, kimi gözlər,
Tar çalan simi gözlər.
Qaşların tək qaş olmaz,
Gözlərin kimi gözlər.

III
Deyir ey!
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

QARABAĞ ŞİKƏSTƏSİ

(Azerbaycan xalq zərbə-muğamı)

Not yazılı Üzeyir Hacıbəylinindir.

Musiqi lüğəti

Balet – rəqs və mimik hərəkətlərdən ibarət teatr tamaşası**Fleyta** – nəfəslə çalınan zil səsli Avropa musiqi aləti


SUAL VƏ TAPŞIRIQLAR



1. «İldirimli yollarla» baleti hansı yazıçının əsəri əsasında yazılıb?
2. «İldirimli yollarla» baletinin qısa məzmunu necədir?
3. «Qaralar rəqsisi»ndə hansı nəfəs alətlərindən istifadə edilib?
4. Qara Qarayevin daha hansı əsərlərini tanıyırsınız?
5. «Qara Qarayev və Afrika zəncilərinin musiqisi» mövzusunda şəfahi təqdimat hazırlayıın.

LAYİHƏ

PYOTR İLİÇ ÇAYKOVSKI VƏ DÜNYA XALQLARININ MUSIQİSİ



Pyotr Çaykovski

Dahi rus bəstəkarı Pyotr İliç Çaykovski bir sıra opera və baletlərin, simfoniyaların, müxtəlif janrlı simfonik əsərlərin, çoxlu sayıda romans və mahnıların, fortepiano əsərlərinin (o cümlədən uşaqlar üçün) müəllifidir. Bu əsərlərində bəstəkar rus təbiətini, əhvali-ruhiyyəsini, həyatını təsvir edir. Pyotr Çaykovski digər xalqların mahnı və rəqslərinə də müraciət edir. Onun IV simfoniyasında «Çöldə ağaçqayın ağacı» adlı rus xalq mahnısının motivləri var. Bəstəkar həm də üç baletin – «Qu gölü», «Yatmış gözəl» və «Şelkunçik» («Qozsındırان») əsərlərinin müəllifidir.

«Şelkunçik» baleti alman şairi və yazılışı Ernest Hofmannın eyniadlı nağılı əsasında yazılmışdır. Sonradan bu mövzu Sankt-Peterburq baletmeysteri Marius Petipa tərəfindən balet librettosu kimi işlənmişdir.

Pyotr Çaykovski bu əsərdə rus musiqisi ilə yanışı, ispan, ərəb, Çin xalq mahnı və rəqslərinin intonasiyalarından məharətlə istifadə etmişdir.



Musiqi dinləyək

«ŞELKUNÇİK» BALETİNDƏN «İSPAN RƏQSİ»



İspan rəqsi



Çin rəqsi

«Şelkunçik» baletindəki «İspan rəqsi» ispan xalqına məxsus olan keyfiyyətləri musiqi dili vasitəsilə çox gözəl çətdirir. Bu rəqsin əsas melodiyası Avropa mis musiqi aləti olan trubada səslənir.

Bəstəkar baletdə «Çin rəqsi», rus rəqsi «Trepak» və «Ərəb rəqsi» kimi nümunələr də yaratmışdır.

GÜNƏŞ

*Musiqisi Məryəm Əlibəylinin,
sözləri Sevinc Nuruqızınındır.*

I
Pəncərədən boylanıb
Günəş baxdı gözümə.
Tez yumdum gözlərimi
Heç baxmadım üzünə.

II
Günəş yaman atandı
Qıpçırmızı qızardı.
Getməyə hazırlaşdı
Şəfəqləri azaldı.

III
Neyləyim, işığından,
Gözlərim bərk qamaşdı.
Mən gözümü açınca
Günəş səmadan qaçdı.

Nəqərat:
Parlaq günəş, al günəş,
Getmə göydə qal, günəş.

Nəqərat:
Parlaq günəş, al günəş,
Getmə göydə qal, günəş.

Nəqərat:
Parlaq günəş, al günəş,
Getmə göydə qal, günəş.

YouTube üzərindən axtarış üçün açar sözlər: «Günəş» mahnısı

NOVRUZGÜLÜ

(Azərbaycan xalq rəqsi)

«Novruzgülü» Azərbaycan xalq rəqsinin adı baharın müjdəsini gətirən novruzgülü çiçeyinin adından götürülüb. Rəqs 6/8 xanə ölçüsündə və alleqretto (canlı) tempində səslənir.

Novruz «Yeni gün» deməkdir. Bu bayram Azərbaycan xalqının milli bayramıdır. Novruz mart ayının 21-də baharın gəlişi ilə başlanır. Həmin gün gecə və gündüz bərabərləşir. Novruz bayramı ərəfəsində su, od, külək və torpaq çərşənbələri xüsusi təntənə ilə qeyd olunur. Novruzu bəzi Şərqi xalqları da bayram edir.

«Novruz» rəqsi də Novruz bayramı şənliklərində ifa olunan milli rəqslərimizdəndir.



Musiqi lüğəti

Truba – nəfəsli mis musiqi aləti
«Novruzgülü» – Azərbaycan xalq rəqsi



SUAL VƏ TAPŞIRIQLAR



1. Pyotr Çaykovskinin hansı əsərlərini tanıyırsınız?
2. «Şelkunçik» baletinin müəllifi kimdir?
3. «Şelkunçik» baletində hansı xalqların musiqi nümunələrinən istifadə olunmuşdur?
4. «Günəş» mahnısında şair günəş hansi əlamətləri ilə təsvir edir?
5. «Novruzgülü» rəqşini dinləyin. Aramla ifa olunan sakit, həzin melodiya haqqında təəssüratlarınızı dostlarınızla bölüşün.

YouTube üzərindən axtarış üçün açar sözlər: Novruz bayramı, «Novruzgülü» rəqsi

LAYİHƏ

NOVRUZ BAYRAMI VƏ MUSIQİ



Azərbaycanda Novruz bayramı

Novruzda evlər və həyətləri təmizləyir, şəkərbura, paxlava, qoğal bişirir, yumurta boyayır, səməni qoyurlar. Qonşu rus xalqı da çox qədim zamanlardan yazın gəlişi ilə əlaqədar «Maslenitsa» adlı bayram keçirir. Rus bəstəkarı Nikolay Rimski-Korsakov «Qar qız» operasında «Maslenitsa» bayramını çox gözəl mahnı və rəqslerlə təsvir etmişdir.



«Qar qız» operasından «Maslenitsa»



Mahnı öyrənək

BAYRAM AXŞAMLARINDA

*Musiqisi Ramiz Mirişlinin,
sözləri Fikrət Qocanındır.*

- ~~TƏXYİH~~
- | | | |
|---|---|---|
| I
Yollar əlvan boyanar,
Evlərə arzu yağar.
Gözlərə sevinc qonar,
Bayram axşamlarında.

Nəqərat:
Nəgme olar dalgalar,
Qış dönüb olar bahar.
Göydən məhabəbat yağar,
Bayram axşamlarında. | II
Görməzsən yalqızları,
Al geyər el qızları.
Lalə kimi qızarar,
Bayram axşamlarında.

Nəqərat:
Hər tərəf işiq olar,
Başqa yaraşıq olar.
Götərən qızlar qızarar,
Bayram axşamlarında. | III
Nəqərat:
Hər tərəf işiq olar,
Başqa yaraşıq olar.
Götərən qızlar qızarar,
Bayram axşamlarında. |
|---|---|---|



Musiqi dinləyək

«NƏLBƏKİ» AZƏRBAYCAN XALQ RƏQSİ

Azərbaycanın qədim xalq rəqslarından biri də «Nəlbəki» rəqsidir. Bu rəqs minor ladında, 6/8 xanə ölçüsündə, şux, bayram əhvali-ruhiyyəlidir. Ona görə də «Nəlbəki» rəqsi bütün el bayramlarında ifa edilir. «Nəlbəki» Azərbaycan xalq rəqşini qızlar əllərində nəlbəki ilə oynayırlar.



«Nəlbəki» Azərbaycan xalq rəqsi

Musiqi lüğəti

«Nəlbəki» – Azərbaycan xalq rəqsi

«Maslenitsa» – rus xalqının bahar bayramı



SUAL VƏ TAPŞIRIQLAR




- Nikolay Rimski-Korsakovun hansı əsərlərini tanıyırsınız?
- «Nəlbəki» rəqsi haqqında nə bilirsiniz?
- Youtube üzərindən axtarış verin. «Bayram axşamlarında» mahnısı ən çox kimin ifasında söslənir?

İfaçılar	Cavab
Zeynəb Xanlırova	bəli/xeyr
İlhamə Quliyeva	bəli/xeyr

İfaçılar	Cavab
Elmira Rəhimova	bəli/xeyr
Flora Kərimova	bəli/xeyr

- «Maslenitsa» bayramı haqqında nə deyə bilərsiniz?
- «Novruz bayramı və musiqi» mövzusunda şifahi təqdimat hazırlayın.

ŞƏHRİZAD



İSPAN RƏQSLƏRİ



AFRİKA RƏQSLƏRİ



NOVRUZ VƏ MASLENİTSА



IV


bölme



BƏSTƏKAR İFAŞI,
DİNLEYİCİ

~~TAŞI~~

BƏSTƏKAR VƏ MUSIQİ



Volfqanq Amadey Motsart

Musiqi necə yaranır və sonradan geniş kütłələr arasında necə yayılır? Əlbəttə ki, musiqi nümunəsi, ilk növbədə, bəstəkarlar tərəfindən yaradılır. Lakin bəstəkar əger mahnı, yaxud rəqs yazıbsa və onu yalnız özündə saxlayırsa, həmin musiqinin mövcudluğu haqqında bəstəkardan başqa heç kim bilmir.

Deməli, bəstəkarın yazdığı əsər mütləq ifaçı tərəfindən səsləndirilməlidir. İfaçı tərəfindən ifa olunan musiqi mütləq dinləyicilər qarşısında ifa edilməlidir. Yalnız bu halda musiqinin mövcudluğundan danışmaq olar. Bəstəkar-ifaçı-dinləyici üçlüyünün əlaqəsini belə göstərmək olar:



Bəstəkar



Ifaçı



Dinləyicilər

Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsart 50 simfoniyənin, 19 operanın, müxtəlit musiqi alətləri üçün sonataların müəllifidir. Volfqanq Amadey Motsart 4 yaşından başlayaraq bir sıra xarici ölkələrin konsert salonlarında konsertlər verirdi. Sonralar gənc bəstəkar öz sonatalarını, fortepiano və simfonik orkestr üçün yazdığı konsertləri də ifa edirdi. Onun «40-ci simfoniyası» dinləyicilər tərəfindən xüsusiylə sevilir.



Musiqi dinləyək

Bəstəkar, ifaçı, dinləyici

26

VOLFOANQ AMADEY MOTSART. «40-CI SİMFONİYA»NIN I HİSSƏSİNDEN BİR PARÇA

Sinifdə simfoniyani dinləyən uşaqlar artıq dinləyici olurlar.



Mahnı öyrənək

GÖZƏL QUBA

*Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadəninidir.*

I

Bir yanın Şahdağı, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər,
Səhər şəfəqləri hüsнunu bəzər.

Nəqərat:

Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.

II

Əyir budaqları bağların barı,
Şirin almaların al, qızıl, sarı,
Bahara bənzəyir payız ayları.

Nəqərat:



Quba – Azərbaycan Respublikasının şimalında yerləşir. Gözəl təbiəti, dağları, çayları, meyvə bağları, xüsusilə ağ alması ilə tanınır. Hətta xalqımız Quba almasının şərəfinə «Qubanın ağ alması» adlı mahnı da yaratmışdır. «Gözəl Quba» şən, 6/8 xanə ölçülü, rəqs xarakterli mahnıdır. Mahnında Qubanın əsrarəngiz təbiəti vəsf olunur. Mahnının melodiyası sadə və qəlboxşayandır.

«Gözəl Quba» mahnısı mi major tonallığında yazılmış və «Segah» müğamının intonasiyaları üzərində qurulmuşdur.

Musiqi lüğəti

Bəstəkar – musiqi əsərləri yaranan şəxs
Ifaçı – musiqi əsərini səsləndirən musiqiçi
Dinləyici – musiqi əsərini dinləyən insan



SUAL VƏ TAPŞIRIQLAR



1. Bəstəkar kimdir?
2. Ifaçının musiqi əsərinin həyatında rolü nədən ibarətdir?
3. Dinləyici nəyə görə lazımdır?
4. Volfqanq Amadey Motsart haqqında nə bilirsiniz?
5. «Bəstəkar və musiqi» mövzusunda şəhəri təqdimat hazırlayın.

LAYIHƏ

BƏSTƏKAR VƏ MAHNI



Tofiq Quliyev



Musiqi dinləyək

Dünya şöhrətli Azərbaycan bəstəkarı Tofiq Quliyev Azərbaycanda ilk estrada mahnılarının müəllifidir. Bəstəkar, eyni zamanda «Bəxtiyar», «Ögey ana», «Nəsimi», «Qayınana» və s. bədii filmə musiqi yazmışdır.

Bəstəkar Tofiq Quliyev uşaqlar üçün də fortepiano əsərləri və mahnılar bəstələmişdir. Onun «Cəmilənin albomu» adlı fortepiano pyesləri silsiləsində kiçikhəcmli əsərlər yer almışdır.



Mahnı öyrənək

I
Yurdum, yuvam, ay əziz kəndimiz,
Azad, abad, ay təmiz kəndimiz,
Gözəl olur səndə yay, qış, bahar!

Nəqərat:

Yaşıl meşəli, ömrü nəşeli,
Sevirəm səni, gözəl kəndimiz.
Qarlı dağların, barlı bağların,
Sevirəm səni, gözəl kəndimiz.

«ÖGEY ANA» FILMINDƏN «KƏNDİMİZ» MAHNISI

Musiqisi Tofiq Quliyevin,
sözleri Zeynal Cabbarzadənindir.

II

Quşlar, quşlar nə gözəl oxuyur,
Bəh-bəh, bəh-bəh, nə gözəl oxuyur,
Yaşıl, əlvan, sarı çiçəkləri.

Nəqərat:

**Bu mahni
«Bayatı-Şiraz»
muğamına
əsaslanır.**

Musiqi lüğəti

«Qaytağı» – Azərbaycan xalq rəqsi
Pyes – müəyyən bir musiqi aləti üçün yazılmış kiçikhəcmli əsər



SUAL VƏ TAPŞIRIQLAR



- Tofiq Quliyev kimdir?
- Tofiq Quliyevin hansı əsərlərini tanıyırsınız?
- «Kəndimiz» mahnısının müəllifləri kimdir?
- «Ögey ana» filmindən «Kəndimiz» mahnısını dinləyin. Mahnı kimin ifasında seslənir?
YouTube üzərindən axtarış üçün açar sözlər: «Ögey ana» bədii filmi, «Kəndimiz» mahnısı
- «Cəmilənin albomu» fortepiano pyesləri silsiləsinin müəllifi kimdir?
- «Bəstəkar və mahni» mövzusunda şifahi təqdimat hazırlanıb.

DAYİH

BƏSTƏKAR VƏ ROMANS

Romans — səs və instrumental müşayiət üçün yazılmış əsərdir. Çox zaman fortepiano musiqi ələtinin müşayiəti ilə ifa olunur. Romans üçün seçilmiş mətnlərin məzmunu lirik, satirik, yumoristik və təntənəli olabilir. Azərbaycanda romans janrının əsasını Asəf Zeynallı qoyub. O, «Ölkəm», «Sual», «Ceyran», «Çadra», «Sərhədçi» kimi romansların müəllifidir. «Ölkəm» və «Sual» romanslarının ilk ifaçısı Bülbüл olmuşdur. Cəfər Cabbarlinin sözlərinə bəstələnən «Ölkəm» romansında bəstəkar «Şur» muğamının intonasiyalarından istifadə etmişdir. Romans 3/4 xanə ölçülüdür, moderato tempində və sol minor tonallığındadır.



Musiqi dinləyək

«ÖLKƏM» ROMANSI



Mahnı öyrənək

Bülbüл

SƏHƏR NƏĞMƏSİ

Musiqisi Əşrəf Abbasovun, sözləri Yusif Əzimzadəninidir.

I

Gözəl səhər, gözəl səhər,
Ey hər şeydən əzəl səhər.
Apar bizi uzaqlara,
Bir əbədi şən bahara.
Nəqərat:

II

Ötən bülbüł, ötən bülbüł,
Ey kamına yetən bülbüł.
Səninkidir bu gül-çiçək,
Onlardan öz ətrini çək.
Nəqərat:

Nəqərat:
Qoca bağban, qoca bağban,
Ey şöhrəti uca, bağban.
Su ver bizə sərin-sərin,
Pənahısan çiçəklərin.



Musiqi lügəti

Romans — kiçik vokal əsəri



SUAL VƏ TAPŞIRIQLAR



- Azərbaycanda romans janrının ilk yaradıcısı kimdir?
- Asəf Zeynallının hansı romanslarını tanıyırsınız?
- Klassik Avropa və rus bəstəkarlarından kim romans janrında işləyib?
- «Bəstəkar və romans» mövzusunda şifahi təqdimat hazırlayıın.

LAYİHƏ

BƏSTƏKAR VƏ OPERETTA



Üzeyir Hacıbəyli

Operetta (musiqili komediya) – komediya məzmunlu, vokal-rəqs səhnələri ilə zəngin musiqili səhnə əsəridir. Simfonik orkestrin müşayiəti ilə ifa edilir. Operettanın musiqisindən əvvəl librettosu yazılır. Libretto operetta üçün yazılan ədəbi mətnidir.

Azərbaycanda XX əsrin əvvəllərində ilk operettaların müəllifi dahi Üzeyir Hacıbəyli olmuşdur. Bunlar «Ər və arvad», «O olmasın, bu olsun» və «Arşın mal alan» operettalarıdır. Hər üç operettanın libretto müəllifi bəstəkar özüdür.

1945-ci ildə «Arşın mal alan» operettası əsasında Cəfər Cabbarlı adına Azərbaycan kinostudiyasında bədii film çəkilib. Üzeyir Hacıbəylinin operettaları mahni, rəqs və duetlərlə yanaşı, ariyalarla da zəngindir. Ariya – solo vokal nümunəsidir. Ariyada, adətən, qəhrəmanın xarakterinin başlıca cəhətləri açılır.



Musiqi dinləyək

«ARŞIN MAL ALAN» OPERETTASINDAN «MÜQƏDDİMƏ»



Müqəddimə – operettada birinci səslənən musiqidir. Onu uvertüra da adlandırırlar. Adətən, müqəddimədə əsərin məzmunu, xarakteri qısa şəkildə öz musiqili əksini tapır.

«Arşin mal alan» operettasının «Müqəddimə»si iki hissədən ibarətdir. Şəh rəqs xarakterli birinci hissə $6/8$ xanə ölçüsündə, cəld tempdə səslənir. İkinci hissə isə $3/4$ xanə ölçüsündədir.

Operettada simfonik orkestr, xor, solistlər və rəqs qrupu kollektivləri iştirak edir.

LAYIHƏ



VƏTƏN OĞLU

(Azərbaycan aşığı mahnısı)

Vətən oğlu öz canını,
El uğrunda qurban elər.
Aşıq coşar məclislərdə,
Bu şöhrəti dastan elər.
Ay aman, ay aman,
Dastan elər, dastan elər.

Çala bilməz sar tərləni,
Bu elləri yaxşı tanı.
Kac baxana gen dünyani,
Bizim ordu zindan elər.
Ay aman, ay aman,
Zindan elər, zindan elər.

Çox güvənmə gəl özünə,
Mil salaram cüt gözünə.
Bir damcı qan əvəzinə,
Qoç Koroğlu min qan elər.
Ay aman, ay aman,
Min qan elər, min qan elər...



Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimov

Musiqi lüğəti

«Arşın mal alan» – Üzeyir Hacıbəylinin operettası
Libretto – musiqili səhnə əsəri üçün ədəbi mətn



SUAL VƏ TAPŞIRIQLAR



- Operetta nədir?
- Operetta harada yaranmışdır?
- Azərbaycanda operetta janrının yaradıcısı kim olub?
- Üzeyir Hacıbəylinin hansı operettaları var?
- Operetta janrı haqqında fikirlərinizi söyləyin.

LAYİH

BƏSTƏKAR VƏ OPERA

Opera – musiqi-dram incəsənəti janrıdır. Opera italyan dilindən tərcümədə «iş, əmək, məşgülüyyət» deməkdir. İlk operaların müəllifləri italyan bəstəkarları Yakopo Peri və Klaudio Monteverdidir. XVIII əsrдə Volfqanq Amadey Motsart, Lüdvik van Beethoven gözəl opera nümunələri yaratmışlar.

Azərbaycanda ilk opera 1908-ci ildə Üzeyir Hacıbəyli tərəfindən yazılmış «Leyli və Məcnun» oldu. Bu opera, həmçinin Şərqdə ilk opera və muğam-opera idi. Üzeyir Hacıbəylinin 1937-ci ildə bitirdiyi «Koroğlu» operası elə həmin ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşa qoyulur.

«Koroğlu» operasının librettosunu Məmməd Səid Ordubadi yazıb. Operada ariyalarla bərabər, kiçikhəcmli ariyetta və monoloqlardan, duet, trio, kvartet, kvintet kimi vokal ansamblardan istifadə olunur. Bütün bunları simfonik orkestr müşayiət edir.



Musiqi dinləyək

ÜZYEİR HACIBƏYLİ. «KOROĞLU» OPERASININ III PƏRDƏSİNĐƏN «ÇƏNLİBEL XORU»

«Çənlibel xoru» xaraktercə Azərbaycan qəhrəmanlıq rəqsi «Cəngi»yə bənzəyir. 2/4 xanə ölçülü və marş tempindədir.



Mahnı öyrənək

DƏNİZ

I

Dəniz, dəniz, göy dəniz,
Hava təmiz, göy təmiz.
Qol atdıqca göy dalğalar,
Bizi atıb yırgalar.

II

Dəniz, dəniz, ay dəniz,
Çox sevirk səni biz.
Çimdikcə qucağında,
Bərkiyir bədənimiz.

Nəqərat:

Nəqərat:

Dalğalar sərindir, sərindir,
Çox üzmərik dərindir, dərindir.
Dalğalar sərindir, göy sular sərindir,
Qol atdıqca göy dalğalar,
Bizi atıb yırgalar.

III

Dəniz, dəniz, göy dəniz,
Hava təmiz, göy təmiz.
İndi bizi gözləyir,
Məktəbli düşərgəmiz.

Nəqərat:



Cahangir Cahangirov

Musiqi lüğəti

Ariya – müşayiətli solo vokal janrı

Arietta – kiçik aria



SUAL VƏ TAPŞIRIQLAR



1. Opera nədir?
2. İlk operalar harada və hansı bəstəkarlar tərəfindən yazılib?
3. İlk Azərbaycan operası nə vaxt və kim tərəfindən yazılib?
4. «Koroğlu» operasının müəllifləri kimdir?

Bəstəkar	Libretto müəllifi	Cavab
Cahangir Cahangirov	Aslan Aslanov	bəli/xeyr
Üzeyir Hacıbəyli	Məmməd Səid Ordubadi	bəli/xeyr
Ceyhun Hacıbəyli	Mirmehdi Seyidzadə	bəli/xeyr
Qara Qarayev	Səməd Vurğun	bəli/xeyr
Emin Sabitoğlu	Fikrət Qoca	bəli/xeyr

5. Opera janrı haqqında fikirlərinizi söyləyin.

TAYİH

BƏSTƏKAR VƏ SİMFONİYA



Sımfoniya – orkestr üçün nəzərdə tutulmuş mürəkkəb formalı əsərdir. Yunan dilindən tərcümədə «aheng» deməkdir. İlk sımfoniyaları Avropada Yozef Haydn, Volfqanq Motsart, Lüdvik Beethoven, Rusiyada Pyotr Çaykovski, Sergey Prokofyev, Dmitri Şostakoviç və digərləri yazıb. Azərbaycanda Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov və başqa bəstəkarlar sımfoniya janrında əsərlər yazmışlar.

Fikrət Əmirovun simli alətlər orkestri üçün dördhissəli «Nizami» sımfoniyası bütün dünyada böyük müvəffəqiyyətlə səslənir.

Simli alətlər orkestri Avropa simli alətlərindən təşkil olunub. Bu kollektivdə 5 Avropa musiqi alətləri qrupu iştirak edir – I skripkalar (violino), II skripkalar (violino), altlar (viola), violonçellər və kontrabaslar. Orkestrdə 30 nəfərdən (kiçik tərkib) 50 nəfərə qədər (böyük tərkib) musiqiçi ifa edə bilər.



I skripka



II skripka



Viola



Violonçel



Kontrabas



Musiqi dinləyək



FİKRƏT ƏMİROVUN «NİZAMI» SİMFONİYASINDAN 2-ci HİSSƏ

Dördhissəli «Nizami» sımfoniyasının 2-ci hissəsi «Skerso» adlanır. «Skerso» – «keşkin xarakterli pyes» deməkdir. Skerso yumoristik, fantastik və s. ola bilər. Adətən, belə pyeslər rəqs xarakterli olub, 3/4 xanə ölçüsündə yazılır. Fikrət Əmirovun «Skerso»su isə vals-rəqs xarakterlidir və 3/8 xanə ölçüsündə səslənir.



Mahnı öyrənək

BAHAR GƏLİR

*Musiqisi Fikrət Əmirovun,
sözləri Zeynal Cabbarzadəninidir.*

I


Axar sular aşır, daşır,
Dağ, dərələr yaşıllaşır.
Sevincimiz həddən aşır,
Ay uşaqlar, xoş bahar gəlir.

II

Dağda çoban çalır tütək,
Ot otlayır qoyun, inək.
Əsir sərin-sərin külək,
Ay uşaqlar, xoş bahar gəlir.

III

Quşlar uçur qatar-qatar,
Çiçəklənir göy bağçalar.
Ay uşaqlar, ay uşaqlar,
Sevimli xoş bahar gəlir.



«Bahar gəlir» mahnısı 6/8 xənə ölçüsünə, orta sürətli tempə malikdir. Fa major tonallığındadır. «Rast» muğamı üzərində səslənən mahnıda bahar fəslinin gözəlliliklərindən bəhs edilir.

Musiqi lüğəti

Simli alətlər orkestri – yaylı simli alətlərdən ibarət musiqi ifaçıları qrupu



SUAL VƏ TAPŞIRIQLAR



1. Simfoniya janrı haqqında nə bilirsiniz?
2. Avropada simfoniya janının yaradıcıları kim olub?
3. Azərbaycanda simfoniya yazan hansı bəstəkarları tanıyırsınız?
4. «Nizami» simfoniyasını kim yazıb?
5. Simfoniya hansı orkestrin ifasında səslənir?

LAYİHƏ

BƏSTƏKAR VƏ BALET



Arif Məlikov

Balet – musiqinin müşayiəti ilə icra edilən rəqs və ritmik hərəkətlərdən ibarət teatr tamaşasıdır. Baletdə rəqslərlə bərabər, eyni zamanda pantomim də var.

Pantomim – yalnız hərəkət və mimikadan ibarət aktyor oyunudur.

Baletin yaradılmasında bəstəkar, librettoçu, baletmeystr, tamaşanın quruluşçu rejissoru və rəssamı iştirak edirlər. Baletdə rəqslər solo və kütləvi şəkildə olur. Kütləvi rəqslər kordebalet, solo rəqsləri isə tək-tək balet artistləri tərəfindən həyata keçirilir. Pantomim səhnələri rəqslər arasında əlaqə yaradır və tamaşanın fasılısız inkişafına səbəb olur.

Azərbaycanda ilk balet Əfrasiyab Bədəlbəylinin yazdığı «Qız qalası» əsəridir.

Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun «Məhəbbət əfsanəsi» baleti dünya şöhrəti qazanmışdır. Bəstəkar bu baleti məşhur türk yazıçısı Nazim Hikmətin eyniadlı əsəri əsasında yazmışdır.



Nazim Hikmət



Musiqi dinləyək

ARİF MƏLİKOVUN «MƏHƏBBƏT ƏFSANƏSİ» BALETİNDƏN «TÜRK QIZLARININ RƏQSİ»

«Türk qızlarının rəqsı» çox enerjili, mürəkkəb ritmik quruluşa malikdir. Onun xanə ölçüsü $9/8$ -dur.





Mahnı öyrənək

ƏSGƏR MARŞI

*Musiqisi Cavanşir Quliyevin,
sözləri Əli Kaminindir.*

I
Vətən məni yetişdirib bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
Boş oturma, çalış, — dedi, — xidmət elə Vətənə!
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə».

Nəqərat:

Marş, irəli, hey! Marş irəli!
Azerbaycan əsgəri!
Dönməz geri, hey, dönməz geri,
Azerbaycan əsgəri!

II
Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan döñər olsaq, namus bizə ar olsun.
Nə gözəldir ölmək bizi sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə daima içün-için.
Nəqərat:

«Əsgər marşı» 2/4 xanə ölçüsündə marş tempində söslənir. Onun dəqiq ritmi və sadə melodiyası var.



SUAL VƏ TAPŞIRIQLAR



1. Balet haqqında nə bilirsiniz?
2. Balet janrında yazan hansı Azerbaycan bəstəkarlarını tanıyırsınız?
3. «Məhəbbət əfsanəsi» baletini kim yazıb?
4. Balet janrı haqqında fikirlərinizi söyləyin.

LAYİHƏ

BƏSTƏKAR VƏ XALQ MUSIQİSİ

Azərbaycan bəstəkarları xalqın mahnı və rəqslerindən, aşiq musiqisindən, klassik muğamlarımızdan bəhrələnərək yeni əsərlər yazmışlar. Məsələn, Üzeyir Hacıbəyli «Çıxdı günəş» Azərbaycan xalq mahnısının melodiyasını dəyişmədən onun giriş hissəsini, eyni zamanda mahnının melodiyasına fortepiano aləti üçün müşayiət kimi işləmişdir. Mahnının girişи əvvəlcə «Moderato», 9 xanədən sonra «Allegro» tempində yalnız fortepianoda səslənir. Daha sonra mahnının melodiyası müşayiəti ilə birlikdə «Andante qgrave» tempində ifa olunur.



Mahnı öyrənək

ÇIXDI GÜNƏŞ

*Not yazılı Üzeyir Hacıbəylinin,
sözləri Mirzə Ələkbər Sabirindir.*

Çıxdı günəş, doldu cahan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.

Cütçü batıb qan-tərə, yer şumlayır,
Şumladığı tarlasını tumlayır.

Olsa da artıq nə qədər zəhməti,
İşləməyə var o qədər qeyrəti.

Çünki bilir rahat əziyyətdədir,
Şad yaşamaq səydə, qeyrətdədir.



Musiqi dinləyək

«LAÇIN» AZƏRBAYCAN XALQ MAHNISI

«Laçın» çox qədim Azərbaycan xalq mahnısıdır. «Bayati-Şiraz» klassik muğamının intonasiyalarına əsaslanan bu mahnidan Süleyman Ələsgərov eyniadlı simfonik muğamda təsnif kimi istifadə etmişdir. Bəstəkar Nazim Əliverdiyev isə bu mahnını fortepiano aləti üçün işləmişdir.

TAYİH



NAZİM ƏLİVERDİBƏYOV. «LAÇIN» FORTEPIANO PYESİ

3/4 xanə ölçüsündə, sol minor qammasında və «Bayatı-Şiraz» müğam intonasiyalarına əsaslanan «Laçın» fortepiano pyesində mahnının bəndinin melodiyası əvvəlcə sağ əldə, sonra isə sol əldə səslənir. Mahnının nəqəratı yenə əvvəldə olduğu kimi sağ əldə ifa olunur.

Bəstəkar Tofiq Quliyev XX əsrin 50-ci illərində 15 Azərbaycan xalq rəqsini fortepiano aləti üçün işləmişdir. Onlardan biri də «Darcını»dır.



TOFIQ QULİYEV. «DARÇINI» FORTEPIANO PYESİ

Bəstəkar bu pyesi yazarkən onun melodiyasını xalq rəqsində olduğu kimi saxlamış və sol əl ilə həmin melodiyaya müşayiət yaratmışdır.

Üzeyir Hacıbəyli «O olmasın, bu olsun» operettasında «Rüstəm bəylə Məşədi İbadın dueti» üçün məhz «Darcını» xalq rəqsinin melodiyasından istifadə etmişdir.

Üzeyir Hacıbəyli. «O olmasın, bu olsun»

operettasından «Rüstəm bəylə Məşədi İbadın dueti»



Musiqi lüğəti

«Laçın» – Azərbaycan xalq mahnısı

«Darcını» – Azərbaycan xalq rəqsi



SUAL VƏ TAPŞIRIQLAR



1. Hansı Azərbaycan xalq mahnıları ilə tanış olduq?
2. Tofiq Quliyev hansı Azərbaycan xalq rəqsinə fortepiano aləti üçün işləyib?
3. Bəstəkar Nazim Əliverdibəyov hansı Azərbaycan xalq mahnısının motivləri əsasında fortepiano pyesi yazıb?
4. Xalq musiqisi janrı haqqında fikirlərinizi söyləyin.

LAYIHƏ

KEÇİLMİŞ MÖVZULAR ÜZRƏ TƏKRAR

1. Sınıf konsertinə hazırlıq
2. Öyrənilmiş terminlər bir daha yada salınır.

Biz IV sinif «Musiqi» dərsliyinin də son səhifəsini çevirdik.

Sevimli yay gəlir. Günəş, gilavar və yosun ətirli yay. Daşlara çırpıla-çırpıla axan dağ çayının səsinə səs verin. Bir «Qaytağı» rəqsi oynayın çay daşlarının üstündə. Xəzərin mavi ləpələrinin qızılı qumlu sahillərdəki rəqsinə «Yallı»nızla qoşulun. Sübhçağı quşların şən nəgməsinə «Bayatı-Şiraz»la qatılın. Haradansa havalanan «Qarabağ şikəstəsi»ni dinləyin. Gülün, sevinin, sevincinizi ətrafdakılarla paylaşın. Öz qəlbinizin piçildadığı nəgməni oxuyun, könlünüz istəyəni ifa edin. Mavi dənizin qoynundan odlu şar kimi asılan Günəş'i qarşılıyın. Çəmənlərdə kəpənəklərlə ötüşün. Quşların gecə nəgməsini dinləyə-dinləyə şipşirin yuxuya gedin. Küləklər kimi sərhədsiz, gün işığı kimi maneəsiz, dəniz kimi hərəkətli olun. Bu arada xeyirxah və nəzakətli olmayı unutmadınız deyə düşünürəm. Xoş istirahətlər!

LAYİH



LAYIH

BURAXILIŞ MƏLUMATI

MUSİQİ 4 Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün Musiqi fənni üzrə DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Oqtay Məmmədağa oğlu Rəcəbov
Nazim Kazım oğlu Kazımov
Ofeliya Safa qızı İmanova

Redaktor

Sevinc Nuruqızı

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizaynerlər

Aqil Əmrəhov, Təhmasib Mehdiyev

Rəssam

Gündüz Ağayev

Korrektor

Ülkər Şahmuradova

Dərslik Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixologiya üzrə
fəlsəfə doktoru Müşviq Mustafayev tərəfindən müvafiq parametrlər üzrə
dəyərləndirilmişdir.

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-_____)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə
yaymaq qanuna ziddir.

Hesab-naşriyyat həcmi 8,2. Fiziki çap vərəqi 9,0.

Səhifə sayı 72. Formati 57x82 1/8.

Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.

Tiraż 158416. Pulsuz. Bakı—2019.

«Aspoliqraf LTD» MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 149

LAYİH

PULSUZ



Əziz məktəbli!

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayırıq!



LAYİH